



www.musavat.com

# MUSAVAT

**Xəbər**  
**Zaqatalada**  
**qadın**  
**qohumunu**  
**bıçaqlayıb**  
**öldürdü**  
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 13 avqust 2015-ci il Cümə axşamı № 176 (6204) Qiyməti 40 qəpik

## Gündəm

### Ermənistan özünə yeni sahib axtarışında



Rusiyanın sanksiyalardan zəifləməsi işğalçı ölkəni də gündən-günə daha ağır duruma salır; **Rasim Musabəyov**: "Bu onların milli psixologiyasından qaynaqlanır..."

yazısı səh.13-də

### Prezident nazirə və komitə sədrinə "Şöhrət" ordeni verdi

yazısı səh.2-də

### YAP-ın seçki qərarı fəaliyyətə başlayıb

yazısı səh.3-də

Arif Hacı:

### "Azərbaycanda siyasi proseslər gərginləşməyə doğru gedir"

yazısı səh.4-də

### Rasim Əliyevi əməliyyat edən həkim də həbs oluna bilər

yazısı səh.3-də

### Xədicə İsmayılın işində vacib şahid xaricdədir

yazısı səh.6-də

### Azərbaycanın çirkli pulları və Ukrayna iqtisadiyyatı

yazısı səh.9-də

### Futbolumuz Cavid Hüseynovu itirdimi...

yazısı səh.10-də

### Çin yuanının devalvasiyasının gerçək pərdəarxası

yazısı səh.11-də

### Tikinti sektoru "can verir"

yazısı səh.15-də

### 77 nəfərin zəhərləndiyi "Zəngəzur" bağlanmayıb

yazısı səh.12-də

## Azərbaycanın diplomatiya tarixində görünməmiş hadisə

# ARIF MƏMMƏDOV HAQDA HƏBS QƏRARININ MÜDHİŞ SİRRİ

Avropa Şurası yanında Daimi Nümayəndəliyin keçmiş rəhbəri maliyyə maxinasiyalarında ittiham edildi və "İnterpol"a verildi; onun Avropada həbsini çətinləşdirən bir sıra səbəblər var; mümkündür ki, sabiq diplomatı "qanundankənar" elan etməklə istəyirlər ki...



## Ziğ sakinlərinin həyatı təhlükədə

Sürüşmə zonasında yaşayanlar aksiya keçirdi; hər an onlarla insan həyatını itirə bilər; vətəndaşlara "ölüm kağızı"na qol çəkdirirlər... yazısı səh.12-də



**Qənimət Zahid**  
**Zahid**  
**qardaşı**  
**prezidentə**  
**müraciət etdi**

Fərasət Zahidov

yazısı səh.6-də



**Azər Ayxan:**  
**"Siyasetin**  
**bic balaları**  
**bizdən əl**  
**çəkmir"**

Azər Ayxan

yazısı səh.7-də



**Baş**  
**redaktoru**  
**ölümlə**  
**hədələdilər**

Aqil Ələsgər

yazısı səh.2-də

13 avqust 2015



## “Ağ Blok”un təmsilçiləri “Yeni Müsavat”ın redaksiyasında oldular

Bu gün “Ağ Blok”un təmsilçiləri Tural Abbaslı və Əhəd Məmmədli “Yeni Müsavat”ın redaksiyasında olublar. Onları qəzetin baş redaktoru Rauf Arifoğlu və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qarşılayıblar. Əsasən, ölkə gündəminə aid müzakirələr aparılıb. Görüş iki saata yaxın davam edib. Razılaşdırıldığı kimi, bundan sonra “Ağ Blok” “Azadlıq-2015” seçki bloku ilə görüş keçirəcək. Görüş KXCP qərarında olacaq.

□ Cavansir ABBASLI

## ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı bəyanat verdi

“ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı onun ailəsinin kədərinə bölüşür”. Bu sözlər ABŞ səfirliyinin Rasim Əliyevin ölümü ilə bağlı bəyanatındandır. Sənəddə daha sonra qeyd edilir: “Biz Azərbaycan hökumətinin tam istintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayırıq”.

## Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

TQDK-dan APA-ya verilən xəbərə görə, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet sahifəsindən və ya mobil telefonla iş nömrələrinə 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır. Jurnalı abituriyent.az sayından da ödəniş etməklə sifariş etmək mümkündür.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iş-tirək edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də «Abituriyent» jurnalının 8-ci sayında dərc olunacaqdır.

Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları «Abituriyent» jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az sayından da ödəniş etməklə sifariş etmək olar.

## PKK jandarm bölməsinə hücum edib, 1 hərbi şəhid olub

Türkiyənin Diyarbakir vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər. APA-nın xəbərinə görə, Özərli kəndində yerləşən hücum nəticəsində 1 hərbi şəhid olub, 2 terrorçu məhv edilib. Həmçinin, 4 əsgər, 1 qoruyucu da xəsarət alıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilir ki, terrorçular iriçaplı silahlar və raketlərlə hücum ediblər. Terrorçulara cavab atışı açılıb. Nəticədə onlardan 2-si məhv edilib. Hücum dəf edilərkən 1 çavuş şəhid olub, 5 nəfər yaralanıb.

## “Elm” tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44  
Tel./Faks: (012)421-10-46; (012)323-55-21; (055)660-60-95;  
Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı  
Tel./Faks: (012) 434-88-28; 408-44-74; (055) 660-07-05

# Prezident nazirə və komitə sədrinə “Şöhrət” ordeni verdi

Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə naziri Oqtay Şirəliyevi “Şöhrət” ordeni ilə təltif edib. Sərəncamda deyilir: “Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Oqtay Kazım oğlu Şirəliyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

Prezident həmçinin Hicran Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilsin”.



Oqtay Şirəliyev



Hicran Hüseynova

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin sədridir.



## Tofiq Yaqublunun oğlu universitetə daxil oldu

Vicdan məhsusu Tofiq Yaqublunun oğlu Rəhim Yaqublun Azərbaycan Memarlıq və İnşaat Universitetinin Marketing fakültəsinə qəbul olunub. Bu barədə onun bacısı Nigar Yaqublun özünün facebook sahifəsində məlumat paylaşmışdır.

Təbrik edirik.

□ Musavat.com

## Daha bir düşmən əsgəri snayper atəşi ilə öldürüldü

İşğal altındakı ərazilərimizdə daha bir düşmən hərbi əsgəri öldürüldü. Musavat.com erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu gün günortası saatlarında Dağlıq Qarabağdakı təmas xəttində Azərbaycan snayperinin açdığı atəş nəticəsində erməni işğalçı qüvvələrinin əsgəri qətlə yetirilib. Bu, Karen Paruyrovun Ovanısyandır.

Ermənistan tərəfi faktı rəsmən təsdiqləyib.

□ Musavat.com

## Bakıda daha bir yol təmirə bağlanıb

Bakının iki prospektini birləşdirən küçə təmirə bağlanacaq. “Azərrolservis” ASC-dən Axar.az-ya verilən məlumata görə, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfzadə küçəsində aparılan təmir əlaqədar yolda hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Sürücülərdən 13 və 14 avqust tarixlərində alternativ küçələrdən istifadə etmələri tövsiyyə olunur. Ümumilikdə küçənin 19500 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.



## Bu gün seçki olsa...

Türkiyənin nüfuzlu sosial araşdırmalar şirkəti ANDY-AR “Bu gün seçki olsa, hansı partiya səs verərdiniz?” sualı ilə sorğu keçirib. Transparency.az xəbər verir ki, nəticələr belə olub: Ədalət və İnkişaf Partiyası (AKP) - 42,8%, Cümhuriyyət Xalq Partiyası (CHP) - 27%, Milliyətçi Hərəkət Partiyası (MHP) - 15,9%, Xalqların Demokratik Partiyası - 12,8%.

Bu il iyunun 7-si Türkiyədə yeni parlament seçilib. 2002-ci ilin noyabrından tekbaşına hakimiyyətdə olan AKP bu dəfə 550 yerlik parlamentə 258 deputat keçirib. Partiya 40,9% faiz səs toplayıb.

7 iyun seçkisində CHP 25% səslə 132 deputat yeri götürüb, MHP (16,3%) və HDP (13,1%) hərəyə 80 mandat alıblar.

Hökumət qurmaq üçün azı 276 səs lazım olduğundan AKP koalisiya ortağı axtarışına çıxıb. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan AKP lideri, baş nazir Əhməd Davudoğluna hökumət qurmaq səlahiyyəti verib. Türkiyə Konstitusiyasına görə, hökumət həmin gündən başlayaraq 45 gün ərzində qurulmalıdır. Əks halda növbədənəkar parlament seçkisi keçirilməlidir. Müddət avqustun 23-də bitir. Hələlik koalision hökumət qurmaq mümkün olmayıb. Hazırda danışıqlar AKP ilə CHP arasında gedir.

Son 5 seçkinin nəticələri barədə dəqiq proqnozu ilə tanınan ANDY-AR Strateji Sosial Araşdırmalar Mərkəzi dörd parlament partiyasının üzvləri arasında da sorğu keçirib. Nəticələrə görə, rəyi soruşulan AKP-çilərin 78,3%-i yeni seçkiyə tərəfdardır. Növbədənəkar seçki ideyasını MHP üzvlərinin 45,4%-i, HDP-çilərin 24%-i, CHP-çilərin 20%-i dəstəkləyir.

## Baş redaktoru ölümə hədələdilər

“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər ölümə hədələnilib. Bu barədə baş redaktor öz Facebook profilində yazıb. Mediya müraciət edən A.Ələsgər bu barədə hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib:

“Hörmətli media mənsuqları! Mən həyatıma ciddi təhlükə yaranmasaydı, heç vaxt sizə müraciət etməzdim. Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı Yenicağ-da yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də zəng edərək “ikinci dəfə qəzaya düşər və sağ çıxma bilməzsən, ölüm səni hər an haqlaya bilər” deyərək, hədələmişdir. Bu şəxs “get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etmişdir. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq-mühafizə orqanlarına təqdim etməyə hazırım.

Mən dünən gecədən etibarən bu şəxsi araşdırdım, öncə bunun sözlü təhdid olduğu qənaətimdəydim ki, buna alışmışıq. Lakin bu şəxsin Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrəndim. Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarına da müraciət edəcəyəm. Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç-beş gəncin beynini yumaq kifayətdir.

Bu arada yaxın dostlarıma mesaj göndərərək, “Aqil Ələsgərə de ki, Allah onun bəlasını verəcək” yazırlar”.



Aqil Ələsgər



## Azay Quliyev və Robert Sekuta ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABS-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABS-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Şura sədri, millət vəkili Azay Quliyev qonaqları salamlayaraq ABS ilə münasibətlərin Azərbaycan üçün daima prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb.

ABS-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın son illərdə əldə etdiyi inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Səfir QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı bəzi məqamlara dair sualların olduğunu və bu istiqamətdəki ən son yeniliklər barədə məlumat almaq istədiyini qeyd edib.

Azay Quliyev qanunvericiliyə edilmiş əlavə və dəyişiklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandıraraq qonaqları maraqlandıran digər suallara cavab verib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsini ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildirdilər.

## Avropanın klub turnirlərində 102 komanda qalır

2014/2015 mövsümündə Avropanın klub turnirlərində 236 komanda buraxılıb. Musavat.com bildirir ki, indi onların sayı 102-yə düşüb. UEFA Çempionlar Liqası və Avropa Liqasında üç mərhələ arxada qalanan sonra mübarizəni 54 UEFA üzvündən 34-nün komandaları davam etdirir. 20 UEFA üzvü bütün təmsilçilərinin itirib. Türkiyənin 5 təmsilçisindən 2-si mövsümlə vidalaşdı.

Kipr, İsveç, İsrail, Şotlandiya, Slovakiya, Macarıstan, Moldova, Finlandiya, Almaniya və Makedoniya hərəyə 1 təmsilçini qoruyub saxlaya bilərlər.

## Rusiya Qazaxıstanı silahlandırır

Qazaxıstan Rusiyadan 5 ədəd C-300 zenit raket kompleksi alıb. Axar.az xəbər verir ki, bu barədə informasiyaları Qazaxıstan Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, zenit raket kompleksləri praktiki hərbi atışlarda sınaqdan keçirildikdən sonra silahlanmaya daxil ediləcək.



**Yazarımız  
Tofiq  
Yaqubluya  
Azadlıq!**

## Gündəm

**MÜSAVAT**  
N 176 (6204) 13 avqust 2015

# YAP-ın seçki qərargahı fəaliyyətə başlayıb

Müxalifət partiyalarında seçki qərargahları varmı?

**C**ari ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı 10.08.2015-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu barədə Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, bununla bağlı bir neçə gün öncə partiyanın mərkəzi qərargahında toplantı keçirilib: "Artıq partiyanın Mərkəzi Seçki Qərargahının rayon təşkilatları şöbələri də fəaliyyət göstərir. Qeyd etdiyim iclasda bununla bağlı rayon təşkilatlarına müvafiq tapşırıq və tövsiyələr verilib".

**Müxalifət partiyalarının seçki ilə bağlı fəaliyyətinə və seçki qərargahlarının yaradılıb-yaradılmadığına gəlincə, Müsavat Partiyası Divanının üzvü İkrəm İsmayilov bildirdi ki, təmsil olunduğu partiya parlament seçkilərinə hazırlıq işlərini mərhələ-mərhələ həyata keçirir. Hazırda deputatlığa namizədlərin siyahısının hazırlanması prosesinin getdiyini deyən İsmayilov qeyd etdi ki, Müsavat Partiyasında olan təcrübəli seçki texnoloqları heç bir partiyada yoxdur. Hətta 22 ildir iqtidarda olan YAP-da da yoxdur: "Bilirsiz ki, 2000-ci ildən bu tərəfə müxalifət blok şəklində iştirak etdiyi bütün seçkilərdə, seçki qərargahlarının rəhbəri və əsas iştirakçıları müsavətçilər olub.**

Hazırda Müsavatda namizədlərin müəyyənləşməsi mərhələsidir. Avqustun 29-da partiyanın Məclisinin növbədən-kənar sessiyasını çağırmışdır. Həmin sessiyada deputatlığa namizədlər müzakirə olunaraq təsdiq olunacaqlar. Eyni zamanda partiyanın Mərkəzi Seçki Qərargahına üzvlər seçiləcək və qərargah fəaliyyətə başlayacaq. Hazırda seçkiyə aid məsələlərlə partiyanın Mərkəzi İcra Aparatının tərkibində daimi fəaliyyət göstərən müvafiq şöbə məşğul olur".

**İsmayilov seçkiləri boykot çağırışları edənlərin cəmiyyətin maraqları əleyhinə mövqə tutduqlarını da vurğuladı: "Siyasi partiyaların və siyasətçilərin, seçkiləri boykot təkliflərini və niyyətlərini doğru hesab etmirəm. Son 20 ildə, boykot və iştirak olunan seçkilər və sonrakı dövrün qınaqlarını yadınıza salın. Boykot olunan seçkilərdən sora həm siyasi, həm də ictimai qınaqla rastlaşmışıq. Ümumiyyətlə, siyasi partiyaların, siyasətçilərin seçkiləri boykot etməsi başa düşülən deyil. İnsanlarımızın mütləq bu seçkilərdə dəyişiklik olacaq kimi**



arzu və istəklərini nəzərə almadan seçkiləri boykota çağırmaq siyasi fərarilikdir".

**8 partiyanın təmsil olunduğu "Azadlıq 2015" seçki bloku isə təxminən 4 aydır seçki qərargahını yaradıb. Blokun üzvü olan AXP-nin sədri Pənah Hüseyn bildirdi ki, seçki qərargahı yarandığı vaxtdan fəaliyyət göstərir: "Seçki qərargahının rəhbəri KXCP təmsilçisi Bəybalə Əbilidir. Blokdakı bütün partiyaların üzvləri seçki qərargahında fəaliyyət göstərirlər".**

Ümid Partiyasından da bildirildi ki, partiyanın seçki qərargahı var və fəaliyyət göstərir.

AMİP-in də seçki qərargahı yaradılıb. Hazırda bu partiyada deputatlığa namizədlərin siyahısının hazırlanması prosesinin yekunlaşmaq üzrə olduğu bildirildi.

**Seçki kampaniyasına isə sentyabrın 1-dən rəsmi start veriləcək. Hələlik seçkilərlə bağlı təqvim planını Mərkəzi Seçki Komissiyası açıqlamayıb.**

□ **Etibar SEYİDAĞA**

## "Ağ Blok"un iddialarına Arif Məmmədovdan cavab gəldi

Keçmiş səfir ideyanı Mahatma Qandiyə bağladı; o, blokun üzvlərini də aksiyada iştirak etməyə çağırdı



**Arif Məmmədov: "Ağ rəngin də müəlliflik hüququ yalnız uca Allaha aiddir"**

**X**əbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədov avqustun 10-da Azərbaycan xalqına müraciət edib. O, cəmiyyəti avqustun 15-də saat 12:00-da Şəhidlər Xiyabanından Park Bulvarı "Ağ Marş" adı altında demokratiya yürüşü etməyə çağırıb.

Keçmiş səfir müraciətində aksiyaya gələnlərin ağ köynək geyinməyini, əllərində ağ qərənfillər tutmalarını təklif edib. A.Məmmədovun təklifi bu ilin noyabrında keçiriləcək seçkilərlə bağlı yaradılmış "Ağ Blok"un üzvlərinin kəskin etirazlarına səbəb olduğu barədə xəbər vermişdik. Onlar keçmiş səfirin bu ideyanı onlardan oğurladığını iddia edirdilər. Blokun təmsilçilərindən Tural Abbaslı da müsavət.com-a verdiyi açıqlamada bu faktı dolayısı yolla təsdiq etmiş, keçmiş səfirin ünvanına tənqidi fikirlər səsləndirmişdi. T.Abbaslı onun çağırışının nəticə verməyəcəyini də qeyd etmişdi. "Ağ Blok" təmsilçisi onu da bildirmişdi ki, ağ rəng onların brendidir, keçmiş səfir "Ağ Marş" ideyasını irəli sürərkən onlarla məsləhətləşməli idi.

**A.Məmmədovdan barəsində səslənən fikirlərlə bağlı mövqeyini öyrəndik. O, "Ağ Marş" ideyasının Mahatma Qandiyə məxsus olduğunu bildirdi: "İlk olaraq, "Yeni Müsavat"ın "Ağ Marş" ideyasına dəstək verən bütün oxucularına təşəkkür edib, hər birini, həmçinin "Ağ Blok"un nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirəm. İlk dəfə "Ağ Marş"ın keçirilməsi barədə məlumat vermək istərdim. Bu tədbiri ilk olaraq, Mahatma Qandi reallaşdırıb. "Ağ Marş"lar dünyanın bir çox yerlərində, o cümlədən 1996-cı ildə Brüsselə keçirilib. Mən o tədbirdə iştirak etmişəm. Deməli, "Ağ Marş"ın müəlliflik hüququ, dahi tarixi şəxsiyyət Mahatma Qandiyə aiddir. Düşünürəm ki, o sağ olsaydı, bizi dəstəkləyərdi. Dünyada hər bir şeyin olduğu kimi, ağ rəngin də müəlliflik hüququ yalnız uca Allaha aiddir. Bu ideyanı dəstəkləyən insanların sayı həddindən artıq çoxdur. Bundan əlavə, yəqin ki, fikir verdiniz. Mən marş əvəzinə, 15-16 avqust tarixlərində dostlar və tanışların hər birini 3-5-10 nəfərdən ibarət qruplar şəklində ağ geyimdə parklarda dinc gəzinti keçirməyini təklif etdim. Həmçinin, dostların ağ qərənfillərlə gəzintiye çıxmaq ideyasını məmnuniyyətlə dəstəklədim. Bu qərənfillər kağızdan, yeni süni də ola bilər, əsl də. Fərq etməz. Eyni zamanda, təklif etdim ki, Rasim Əliyevin ad günündə, yeni 15 avqust tarixində jurnalistin evi ziyarət edilsin və yaxınlarına başsağlığı verilsin. O cümlədən, bu iki gündə bütün həbsdə olan dostlarımızın - Xədicə xanımın, Arif və Leyla Yunusların, İlqar Məmmədovun, Tofiq Yaqublunun, Anar Məmmədlinin, Yadiqar Sadiqovun və digər qanunsuz olaraq, həbsdə saxlanılanların da evlərini ziyarət etmək olar".**

□ **Cavansir ABBASLI**

# Rasim Əliyevi əməliyyat edən həkim də həbs oluna bilər

Jurnalisti döyənlərdən ikisi futbolçu imiş...

**J**urnalist Rasim Əliyevi döyüb öldürməkdə təqsirləndirilən şəxslərlə bağlı yeni informasiyalar ortaya çıxıb. Cavid Hüseynovun bibisiöglü Elşən Hüseynov ilk həbs olunan şəxsdir. E.İsmayilov AZAL klubun əvəzedicilər komandasında forma geyinirdi.

Həbs olunanlardan biri Camal Məmmədov da futbolçu imiş. O, vaxtı ilə "Standart", "İnter", AZAL, "Karvan", "Turan", "Xəzər Lənkəran", "Simurq" və "Rəvan" klublarında oynayıb.


Dəveçi rayonunda doğulan C.Məmmədov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub.

Qeyd edək ki, Eşən İsmayilov və Camal Məmmədovla yanaşı Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də həbs edilib.

Jurnalist Rasim Əliyevi əməliyyat edən həkim də 1 ildən 3 ilə kimi müddətə azadlıqdan məhrum oluna bilər.

Hüquqşünasların fikrincə mərhum R.Əliyevə vaxtında tibbi yardım göstərilməməsi sübuta yetirilmiş olarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsinə əsasən həkimə qarşı cinayət işi açıla bilər. Hüquqşünas Nicat Gözəlov deyir ki, bunlar istintaq prosesinin gedişində müəyyən olunacaq: "Cinayət Məcəlləsinin dəstəyə kömək göstərilməməsi barədə (142.3) maddə var. Əgər bu maddə istintaq zamanı aşkara çıxarılsa, R.Əliyevi əməliyyat edən həkim məsuliyyətə cəlb olunmalıdır. Bu məqamlar çox dəqiq aşkar olunmalıdır".

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu



**Rasim Əliyev**

Komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı da Trend-ə açıqlamasında Rasim Əliyevin əməliyyatını aparən həkimin daşımış olduğu məsuliyyətinə görə, qanun qarşısında cavab verməli olduğunu deyib.

Jurnalistin xəstəxanada verdiyi müsahibə zamanı normal vəziyyətdə olduğunu xatırladan deputat hesab edir ki, həkimlər daha peşəkar və

diqqətli olsaydılar, mərhumu xilas etmək mümkün ola bilərdi: "Jurnalistin video-müsaibəsinə baxmışdım. O, çox sərbəst və səlis danışdı. Onu ölüm gözləmədi. Sonradan bəlli oldu ki, daxili qanaxma nəticəsində o dünyasını dəyişib. Etiraf etmək lazımdır ki, Rasim Əliyev ya ona baxan həkimlərin qeyri-peşəkarcılığı, ya da diqqətsizliyindən həyatını itirdi. Həkimlər daha diqqətli olaraq, daha peşəkarlıq göstərərək onun həyatını xilas edə bilərdilər".

**Millət vəkili fikrincə, R.Əliyevin ölüm işi ilə bağlı aparılan istintaqda həkim məsuliyyətsizliyi diqqətdən kənar qalmayacaq: "Yəqin ki, həkim məsuliyyətsizliyi ayrıca bir hal kimi istintaq materiallarına əlavə olunacaq və istintaq bu hallara aydınlıq gətirəcək. Təəssüf edirik ki, həkimlərin diqqətsizliyindən baş verən ölüm halları zamanı onlar nadir hallarda məsuliyyətə cəlb olunurlar".**

**Qeyd edək ki, Rasim Əliyev döyüldükdən sonra ağır bədən xəsarətləri alan jurnalist 1 sayılı Şəhər Kliniki Xəstəxanasına ("Semaşko") yerləşdirilmişdi.**

□ **İlkin MURADOV**

**A**zərbaycanda siyasi partiyalar 1 noyabr parlament seçkilərinə hazırlaşır. Ölkənin aparıcı müxalifət təşkilatı olan Müsavat Partiyası da seçkiyə hazırlıq istiqamətində işlərini intensivləşdirib. Müsavat Partiyasının başqanı Arif Hacı ilə müsahibəmizdə də parlament seçkiləri ilə bağlı aktuallıq daşıyan suallara aydınlıq gətirməyə çalışdıq.

(əvvəli ötən sayımızda)

- Qələbə çalacağınız halda mandatınızın tanınacağına az da olsa inanmırsınız yoxdur?

- Bir daha deyirəm, ölkədə ciddi və əsaslı dəyişikliklər olmasa, Azərbaycanın hakimiyyəti indiki siyasətini əsaslı surətdə dəyişdirməyə belə sensasiya baş verməyəcək.

Əgər proporsional seçki sistemi olsaydı, mən Müsavat Partiyasının namizədləri siyahısına adımlı sonuncu yazdıraraq seçkidə iştirak edərdim. Təəssüf ki, belə imkanlar yoxdur.

- Bəs, Müsavatın hansısa başqa namizədlərindən, nisbətən kölgədə olan təmsilçilərindən kimlərsə qələbəsinin tanınmasına da ümidiniz, inanmırsınız yoxdur?

- Hesab edirəm ki, Müsavat kimi, AXCP kimi siyasi partiyaların, eyni zamanda Azərbaycanın tanınmış hüquqşünaslarının, ziyallıqlarının Azərbaycan parlamentində təmsil olunması yalnız Azərbaycan cəmiyyətinin mənafelərinə deyil, həm də Azərbaycan hakimiyyətinin mənafelərinə uyğundur. Hər şeydən görünür ki, Azərbaycanda siyasi proseslər, siyasi şərait gərginləşməyə doğru gedir. İndi regionda gedən geopolitik proseslər, eyni zamanda dünya bazarında neftin ucuzlaşması, Rusiya ilə Qərbi arasında bərpa olunmuş soyuq müharibə hökmən Azərbaycanda da siyasi vəziyyətin əsaslı surətdə dəyişməsi ilə nəticələnməlidir. Bu, labüddür. Azərbaycan hakimiyyəti indidən bu barədə düşünməlidir. Ölkəni böyük kateklizmlərdən yayındırmaq, indiki mürəkkəb siyasi şəraitdən Azərbaycanın böyük dağıdıcı qarşıdurmalar olmadan çıxması üçün ciddi islahatlar həyata keçirilməli, ilk növbədə siyasi məbuslar azadlığa buraxılmalı, parlament seçkilərinin qismən də olsa demokratik keçirilməsi təmin edilməlidir. Seçki kampaniyası dövründə heç olmasa 2005-ci il parlament seçkiləri dövründə olan rəqəbat imkanları yaradılmalı, eyni zamanda Azərbaycanın aparıcı müxalifət təşkilatlarının, ölkənin nüfuzlu şəxsiyyətlərinin parlamentdə təmsilçiliyinə maneçilik törədilməməlidir. Çünki siyasi kateklizmlər dövründə ölkəni böyük sarsıntılardan adətən cəmiyyətdə olan siyasi qüvvələri özündə birləşdirən parlament xilas edir. Hakimiyyət digər dövlətlərin də siyasi tarixini araşdıraraq bu cür qərar qəbul etməlidir. Ancaq bir daha deyirəm ki, onları belə qərar qəbul edəcəyinə inanmıram.

- Lakin son vaxtlar informasiyalar yayılmaqdadır ki, təxminən sizin ifadə etdiyiniz şəkildə parlamentin formalaşması istiqamətində hakimiyyətin yuxarı qatlarında müzakirə gedir...

- Mən təxminən on ildir bu sözləri eşidirəm. Hələ 2004-cü ildə həbsxanada olduğumuz zaman bizi inandırmağa çalışırdılar ki, hakimiyyət çox ciddi islahatlara hazırlaşır, yaxın zamanlarda böyük islahatlar olacaq. Adətən



# "Azərbaycanda siyasi proseslər gərginləşməyə doğru gedir"

## Arif Hacı: "Müsavat Partiyasının parlamentdə təmsil olunması həm də hakimiyyətin mənafelərinə uyğundur"

bir çox seçkilər ərəfəsində bu tip li şayiələr ortalığa atılır. Bundan əvvəlki seçkilər öncəsi bu cür fikirlər indikindən daha yüksək səslə deyilirdi. Ancaq bəllidir ki, heç bir islahat olmadı. Vəziyyət getdikcə daha da pisləşdi.

- Amma bundan əvvəlki seçkilər dövründə ölkəyə böyük neft pulları axırdı, geosiyasi vəziyyət indiki kimi deyildi, bir sözlə hakimiyyəti arxayın şəkildə hərəkət etməyə stimullaşdıran amillər çox idi. İndi bu amillərin bir çoxu yoxdur, şərtlər o zamankı kimi deyil...

- Müəyyən illər var idi ki, Azərbaycanda yalnız bir neçə siyasi məbus var idi. Amma indi ölkədə yüzə yaxın siyasi məbus var. Təəssüf ki, ölkədə siyasi vəziyyət əvvəlki illərdə olduğuna nisbətən müsbətə doğru dəyişməyib.

- Seçkilərdə pul amilinin ciddi əhəmiyyət daşıdığı bəllidir. Müxalifət namizədlərinin maddi vəziyyəti yaxşı deyil, hakimiyyətin, onun irəli sürdüyü namizədlərin əlində isə böyük məbləğdə vəsaitlər var, inzibati resurslar da öz yerində. Bəla bir variantda da tətbiq oluna biləcəyi haqda xəbərlər dolaşır ki, seçkilər saxtalaşdırılır, hakimiyyət namizədləri böyük məbləğdə vəsait xərcləyib dairələrdə seçicilərin səsini pul gücünə alır, qutudan iqtidar namizədləri bu yolla qalib çıxır. Bu taktika tətbiq ediləcəyi halda müxalifət bunun qarşısını almaq imkanındadır mı?

- Mən Azərbaycan cəmiyyətinin dəyanətinə inanıram. Biz bütün seçkilərdə bizimlə müqayisədə misilsiz dərəcədə çox maliyyə imkanlarına malik olan namizədlərlə üz-üzə olmuşuq və bütün seçkilərdə də həmişə qalib gəlmişik. Azərbaycan seçkilərinin bəzilərinin səsini pulla almaq

verilmişdi...

- Seçkidə təkbəşmə iştirak etmək istədiyiniz üçün, yoxsa həmin blokdakı partiyaların tərkibinə görə təklifi qəbul etməmişiniz?

- Müxtəlif səbəblər var və mən yuxarıda Müsavat Partiyasının hansı prinsiplər əsasında blok qura biləcəyi barədə mövqeyimizi açıqladım.

- Müsavat Partiyasının sonuncu qurultayından xeyli zaman keçib. Qurultaydan sonra yaşananların Müsavata parlament seçkilərində hansısa təsiri olacaqmı?

- Ümumi proseslərin həm üstün cəhətləri, həm də fəsadları olur. Müsavat Partiyasının 8-ci

Partiyasının deputatlığa namizədləri ilə qurultaya qədər Müsavatın üzvü olmuş bir sıra şəxslər rəqib olacaqlar. Məsələn, Qubad İbadoğlu və onun yaratdığı təşkilatdakı bəzi sərbəst müsavatçılar namizəd olacaqlarını bildiriblər. Bu isə o deməkdir ki, onların dairələrində Müsavat namizədləri ilə üz-üzə gəlməsi baş verə bilər. Bu mənzərəni necə qiymətləndirirsiniz?

- Müsavat Partiyasının hədəfi Azərbaycan hakimiyyətidir. Bizim müxalifətdə rəqibimiz yoxdur. Seçki dairələrində müxalifət nümayəndələri olan digər siyasi partiyaların üzvləri və ya Müsavat Partiyasının keçmiş üzvləri olacaqlarsa, biz həmin namizədlər

Müsavat Partiyasının yeni tarixində partiyadan çıxarılanların sayına görə ən aşağı göstəricidir. Partiyadan gedənlərin sayı da təxminən 100-dək oldu. Biz kimsən Müsavat Partiyasından getməsinə istəmirik. Ancaq kimlərsə, bizimlə bura qədər yol gəlib bundan daha artıq yol getmək istəmərsə və ya belə imkanları yoxdursa, onları da qınammaq niyyətində deyilik. Müsavat Partiyasından çıxmış şəxslərin bəziləri Müsavat Partiyasına geri qayıtmaq üçün müraciət ediblər. Onların bəzilərinin partiyaya qayıtması mümkündür. Yəqin ki, qayıdacaqlar. Sadəcə, müəyyən niyyətlərlə prosedurlarına görə

qurultayı tarixi bir qurultaydır və Azərbaycan siyasi tarixində bu qurultay sonralar da müzakirə olunacaq, araşdırılacaq. Bu qurultayın dərsləri öyrəniləcək. Bu qurultay Azərbaycan siyasəti tarixinin, Müsavat Partiyası tarixinin şərəfli səhifələrindən biridir. Təbii ki, qurultaydan sonrakı dövrdə yaşananların müsbət cəhətləri ilə yanaşı, müəyyən fəsadları da oldu. Ancaq tam əminliklə deyirəm ki, Müsavat Partiyası qurultaydan güclənmiş çıxı. Müsavat Partiyası indi bir il bundan əvvəl olduğundan daha güclüdür, daha mobildir, daha çevikdir. Müsavat Partiyası təsir imkanlarını genişləndirməkdədir. Mənə elə gəlir ki, qərəzli olmayanlar bunu aydın şəkildə görür. Bizə qarşı həm hakimiyyət tərəfindən, həm sağdan, həm soldan, həm müxalifət daxilindən, hətta Müsavat Partiyasının özünün içindən müxtəlif təzyiqlərin olmasına baxmayaraq Müsavat Partiyası öz düzgün yolu ilə addımlamaqdadır. Bu yolu şərti olaraq Rəsulzadə-Elçibəy yolu adlandırırıq. Azərbaycan üçün düzgün yol budur və Azərbaycan cəmiyyəti bunun fərqindədir. Əminəm ki, minimal demokratik seçki şəraiti yarananda bundan əvvəlki seçkilərdə olduğu kimi Müsavat Partiyasının toplayacağı səsənin sayı digər siyasi partiyaların birlikdə topladığı səsərdən daha çox olacaq. Sadəcə olaraq hazırda ölkədə mövcud olan şərait bu reallıqları aşkar şəkildə ortalığa qoyulmasına imkan vermir. Müsavat Partiyası hal-hazırda mövcud şəraitə və mövcud resurslara uyğun maksimum fəaliyyət göstərməyə çalışır. Strukturumuz möhkəmlənir, güclənir və bizim apardığımız bu siyasətin müsbət nəticələri yaxın gələcəkdə daha qabarıq şəkildə görünəcək.

- Bəzi dairələrdə Müsavat



"Müsavatı tərk etmiş adamların ciddi bir qismi partiya qayıdacaq"

le seçki opponentliyi şəraitində fəaliyyət göstərəcəyik. Tam əminəm ki, istənilən halda Müsavat Partiyasının nümayəndələri Müsavatın nümayəndələri olmayan keçmiş müsavatçı olub-olmasından asılı olmayaraq namizədlərdən daha çox səs alacaq. Siz bunun şahidi olacaqsınız. Seçkilər necə saxtalaşdırılsa da, hansı namizədin daha çox səs aldığını Azərbaycan cəmiyyəti bilir. Hər kəs şahid olacaq ki, Müsavat Partiyasının əksər namizədləri, digər namizədlərdən daha ciddi seçki kampaniyası aparacaq və daha çox səs toplayacaq.

- Qurultaydan sonrakı müddətdə partiya qurultayından çıxarılanlar və getmələr artıq daşınmış sayıla bilər?

- Bütün bu müddət ərzində Müsavat Partiyasının bütün strukturları tərəfindən cəmi 13 nəfər partiyadan çıxarılib. 11 ay ərzində 13 nəfərin partiyadan xaric edilməsi səhv etmərsə,

bu proses hələlik ləngiyir. Müsavat Partiyasını tərk etmiş adamların ciddi bir qismi Müsavata geri qayıdacaqlar.

- Partiyadan getməyənlər də var ki, seçkilərə ayrıca blokla gedəcəklərini elan ediblər. Tural Abbaslı və bir qrup gənc müsavatçı "Ağ blok" yaradıblar. Onların bu addımı partiyada necə qarşılanacaq?

- Biz bu məsələləri partiya strukturlarında müzakirə etməmişik. Ona görə də bu barədə danışmaq istəmirəm. Bu məsələlərdən xüsusi narahatçılığım yoxdur. Çünki proses kifayət qədər şəffafdır. Azərbaycan cəmiyyətinin prosesləri izləmək və hər kəsə davranışlarına görə qiymət vermək imkanı var. İstər Müsavat üzvləri, istər də cəmiyyət hər kəsin hərəkətlərini izləyir və qiymət verir. Ona görə də bu məsələlərlə bağlı prosesləri süni surətdə sürətləndirməyə ehtiyac yoxdur.

Etibar SEYİDAĞA

"Proporsional seçki sistemi olsaydı, Müsavat Partiyasının namizədləri siyahısına adımlı sonuncu yazdıraraq seçkidə iştirak edərdim"

# Azərbaycanın diplomatiya tarixində görünməmiş hadisə

**A**zərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov axtarısa verilib. A.Məmmədovun adı mayın 19-da Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğıla bağlı "facebook" səhifəsində yazdığı statusdan sonra gündəmə gəlib. A.Məmmədov həmin statusda məmurları ittiham etmişdi. Onun fikirləri isə hakimiyyət düşərgəsi tərəfindən sərt tənqidi qarşılanmış, YAP rəhbərliyi isə onu "erməni qanlı" belə adlandırmışdı. A.Məmmədov da bu ittihamları cavabsız qoymayaraq hakimiyyəti yenə sərt tənqid edərək müxalifəti dəstəkləyən mesajlar vermişdi.



# Arif Məmmədov haqda həbs qərarının müdhiş sirri

Avropa Şurası yanında Daimi Nümayəndəliyin keçmiş rəhbəri maliyyə maxinasiyalarında ittiham edildi və "Interpol"a verildi; onun Avropada həbsini çətinləşdirən bir sıra səbəblər var; mümkündür ki, sabiq diplomatı "qanundankənar" elan etməklə istəyirlər ki...

İyulun 14-də o, 2013-cü ildən işlədiyi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsindən geri çağırıldı. Bundan dərhal sonra Hesablama Palatasının Kollegiyasının iclasında A.Məmmədovun 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) rəhbəri işlədiyi dövrdə büdcə vəsaitlərindən qanunsuz istifadə və dövlətə külli miqdarda zərər vurulması ehtimalını nəzərə alınaraq toplanmış materiallara Baş Prokurorluğuna göndərilməsinə qərar verildi. Maraqlıdır ki, Hesablama Palatası daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə daxil olan çox mühüm bir məsələni "Arif Məmmədovun əməllərdə "dövlət sirrinin qorunmaması" şübhələri olduğunu da qeyd etmişdi.

Avqustun 12-də Baş Prokurorluq A.Məmmədov barədə Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Hesablama Palatasının təqdim etdiyi faktlar təsdiqlənib və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2 (mənimləmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq bəyan edib ki, A.Məmmədovun Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən şəxsi avtomobil alarkən diplomatik nümayəndəliklərə təbiiq edilən 27.5%-lik güzəştəndən sui-istifadə edib, Daimi Nümayəndəliyin bank hesabına 43 min avro pul köçürüb və sonradan həmin vəsaiti

"BMW" Strasburq şirkətinə ödəyib. Əldə etdiyi "BMW X5" markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığı göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb.

A.Məmmədovun Fransanın vergi qanunvericiliyinin tələblərini pozulması ilə əlaqədar həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib.

Sabiq diplomat həmçinin, nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürməklə sosial-mədəni və digər tədbirlərin keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verib. Belə ki, 2010-cu ildə Stasburqda təşkil edilən "Novruz" şənliyi "Türksoy" Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə xəzinədən 11600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimləyib.

İstintaqla həmçinin müəyən edilib ki, 4 oktyabr 2007-ci il və 19 sentyabr 2012-ci illərdə deputatların Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19900 avro məbləğində xərclərin Milli Məclis tərəfindən ödənilməsi halda, A.Məmmədov həmin pul vəsaitini tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimləyib.

A.Məmmədov vəzifə saxtakarlığı edərək 2007-ci ilin iyun-oktyabr ayları üzrə ona hesablanmış 18500 avro məbləğində əmək haqqını əvvəlcədən almış və yenedən həmin ilin oktyabr ayı üzrə 3700 avro məbləğində vəsaiti təkrarən əmək haqqı şəklində alaraq mənimləyib.

Bundan başqa o, yaşadığı evdə işlədiyi elektrik enerjisindən görə ödənişləri mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq öz vəsaiti hesabına həyata keçirməli olduğu halda, büdcə vəsaitlərini təyinatdan kənar istifadə edərək 2007-2012-ci illərdə həmin məqsədlə 6500 avronu dövlət vəsaiti hesabına ödəyib.

A.Məmmədov həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin balansında olan və dəyəri 25.300 avro təşkil edən 2 ədəd avtomobili Dövlət Əmlak Komitəsinin razılığından kənar qanunsuz olaraq 7.100 avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafeələrinə mühüm zərər vurub.

A.Məmmədov mövcud qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq 2007-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və təyinatı üzrə istifadəsini təmin etməyib, eləcə də həmin dövrdə 410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedicilərin sənədlər olmadan xərcləyib.

Sonda bildirilir ki, toplanmış faktlar əsasında A.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarısa verilib. Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün "Interpol"un Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

A.Məmmədov hələ Hesablama Palatasının Baş Pro-

kurorluğu mürciəti zamanı bildirmişdi ki, səfirlikdə işlədiyi müddət ərzində dəfələrlə tələb edib ki, maliyyə yoxlaması göndərsin. "Aydındır ki, orada hər hansı israfçılıq, yeyinti-filan olsaydı, mən bunu etməzdim. Heç bir xüsusi xərclərdən də söhbət gəlməz" deyərək, sabiq səfir bildirmişdi. A.Məmmədov həbs təhlükəsi ilə bağlı da danışaraq bunları demişdi: "Onlar əlbəttə, məni zərərsizləşdirmək, hərəkət və fəaliyyət imkanlarımı məhdudlaşdırmaq, eyni zamanda həttə həbsimə nail olmaq istəyirlər. Amma bu, onlara nəşib olmayacaq və biz fəaliyyətimizi davam etdirəcəyik".

Arif Məmmədovun hazırda harada olduğu bilinmir. Xatırladaq ki, sabiq səfirə bağlı qalmaqla yeni başlayanda, yəni iyun ayında A.Məmmədovun

Qalmaqlı diplomatın həbsinə qərar verilməsinin səbəbləri sırasında onun baş nazirin sabiq birinci müavini Abbas Abbasovla çox yaxın münasibətlərinin də rolu olduğu dair məlumatlar vardı. Hətta belə bir iddia vardı ki, A.Məmmədov rəsmi Bakı ilə düşmənciliyə məhz Abbas Abbasov təhrik edib. A.Məmmədovun Abbas Abbasovun artıq sabiq hesab oluna bilən deputat oğlu Aydın Abbasovla da xüsusi münasibətləri olduğu barədə xəbərlər yayılmışdı. Daha bir məlumata görə isə A. Məmmədov avqustun 10-da sosial şəbəkələrdə paylaşıdığı status iqtidarı qəzəbləndirib. Söhbət A.Məmmədovun jurnalist Rasim Əliyevin döyüldü - öldürülməsinə etiraz olaraq cəmiyyəti, jurnalistləri və müxalifət partiyalarını 15 avqust saat

dövün Norveçdən sığınacaq istədiyi barədə məlumatlar yayılmışdı. Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil isə sığınacaq istənilməsi ilə bağlı dəqiqləşdirmə etmədən, "onunla kontakdayam" deməklə kifayətlənmişdi.

Maraqlıdır ki, A.Məmmədov ilk sahib çıxan Milli Şura və AXCP rəhbərliyi də son dövrlərdə onunla məsafə saxlamağa çalışırlar, hətta bəzi cəbhəçilər "facebook"da onu "bloklayıblar". Halbuki qalmaqla yaranan vaxt bu qurum rəhbərləri A.Məmmədovu az qala milli-azadlıq mücahidinə çevirmişdilər. Elə A.Məmmədov da müxalifətdən ancaq Milli Şura rəhbərliyinə, müxalifət qəzeti olaraq isə "Azadlıq" a inanmağa çağırış etmişdi.

Qeyd edək ki, bu Azərbaycanın müstəqillikdən üzü bəri diplomatiya tarixində ilk dəfədir ki, dövləti xaricdə təmsil etmiş şəxs barədə bu cür sərt qərar verilir. Aydındır ki, A.Məmmədovun çox həssas bir dönmədə-Avropa Oyunlarının keçirilməsi ərəfəsində bu cür qalmaqla yaratması hakimiyyətin ciddi narazılığına səbəb olmuşdu. Hətta xarici işlər naziri Elmar Məmmədovun istefası belə gündəmə gəlmişdi.

12:00-da "Ağ Marş" keçirməyə çağırışından gedir. A.Məmmədov Şəhidlər Xiyabanının qarşısında yığılmaq istəyirdi, oradan Park Bulvarına demokratiya yürüşü etməyi, aksiyaya gələnlərin ağ geyimdə olmasını tələf etmişdi. A.Məmmədov onunla bağlı sərt mövqeyin Prezident Administrasiyasından qaynaqlandığını iddia etsə də, konkret ad çəkmir.

**A.Məmmədov Interpol xətti ilə axtarısa verilsə də, onun həbsini çətinləşdirən bir sıra səbəblər var. Məsələn, sabiq diplomatın hakimiyyətlə konfliktli məmurların tənqidi ilə başlayıb ki, bu A.Məmmədovun istənilən ölkəyə sığınmasına və onunla bağlı istintaqın "qərəzli və məqsəddli" aparıldığını iddia etməyə əsas verir. Səfirlikdə yeyinti faktlarının niyə bu qədər uzun müddət üzə çıxarılmaması da sabiq səfirin işinə yarıya bilər. A.Məmmədovun həbsi istər-istəməz beynəlxalq reaksiya doğuracaq ki, bu da rəsmi Bakıya əlavə bəşşəngir gətirə bilər. Nəhayət, o da mümkündür ki, iqtidar sabiq diplomatı "qanundankənar" elan etməklə onun sadəcə, susmasını istəyir.**

□ "Yeni Müsavat"



## Xədicə İsmayılın işində vacib şahid xaricdədir

Jurnalist şahidlər dindirildikdən sonra ifadə verəcəyini dedi; proses bu gün davam edəcək



**A**vqustun 12-də Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın işi üzrə proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə davam etdi. Məhkəmə saat 15:00-da başladı. İlk olaraq, Xədicə İsmayıl çıxış etdi. Təqsirləndirilən şəxs prosesdən əvvəl Ali Məhkəmədə bayraqdar Elman Türkoğlu ilə bağlı keçirilən məhkəməsindən danışdı: "Mənə səhər tezdən məlumat verildi ki, hazırlaş, Ali Məhkəmədəki prosesə gedirəm. Mən də hazırlaşdım. Lakin 10 dəqiqədən sonra dedilər ki, məhkəməyə getməyən. Proses iştirakım olmadan keçirilib. Həmin iş üzrə vəkil Yalçın İmanov hüquqlarımı qoruyur. Lakin bu prosesdən onu uzaqlaşdırıblar. Onunla görüşə bilmirəm. Məhkəmə barədə məsləhətləşməliyəm. Hakimdən xahiş edirəm ki, təcridxanaya məktub göndərsin. Onun mənimlə görüşünə etiraz etməyinizlə bağlı. Çünki istintaq vaxtı Yalçın İmanov bu iş üzrə prosesdən uzaqlaşdırılarda prokurorluq təcridxanaya məktub göndərib ki, mənimlə onun görüşü qadağan olunsun. Bu səbəbdən görüşümü icazə verilmir".

X.İsmayılın çıxışından sonra hakim onun xahişini nəzərə alacağı barədə söz verdi.

Bundan sonra şahidlərin ifadələri ilə məhkəmə davam etdi.

**AzadlıqRadiosunun sürücüsü olmuş Nurəddin Eyvazov qısa ifadə verdi:** "Müqavilə əsasında orada işləyirdim. İşimə uyğun da pul alırdım".

**Şahidin ifadəsinin ardınca X.İsmayıl yenidən çıxış etdi.** O, məhkəmənin yarımqapalı şəkildə keçirilməsinə bir daha öz etirazını bildirdi: "Məhkəmə prosesi hələ də yarımqapalı şərəitdə keçirilir. Digər məhkəmələrdə yalancı şahid qismində iştirak edən şəxsləri bu zala doldurmusunuz. Hətta qohumların belə prosesə daxil ola bilmirlər".

**Təqsirləndirilən şəxsin çıxışının bu yerində hakim ona anasının və başqa yaxın qohumlarının zalda olduğunu söylədi.** X.İsmayıl hakimin iradəsinə belə cavab verdi: "Qohumların bir hissəsi bayırdadır. Üstəlik də sizin nəzərinizə çatdırmı ki, mənim üçün dostların qohumlarımdan daha vacibdir. Xahiş edirəm ki, məcburi şəkildə zalda oturtduğunuz şəxsləri bayıra çıxarın, yaxın adamlarım gəlsinlər".

Daha sonra digər şahid Ülker Quliyeva ifadə verməyə dəvət olundu. Lakin şahid prosesdə gəlməmişdi. Hakim X.İsmayıldan ifadə verməsini xahiş etdi. Lakin o, şahidlərin ifadələri bitdikdən sonra ifadə verəcəyini bildirdi. Bundan sonra məhkəmədə fasilə yarandı.

Qısa fasilədən qayıdan məhkəmə heyəti prosesin 13 avqust saat 11:00-a salındığını elan etdi.

**Məhkəmədən sonra X.İsmayılın anası Elmira İsmayılova mətbuata açıqlama verdi:** "Şahid məhkəməyə gəlmədi. Ona görə də, prosesi təxirə saldılar. Dindirilən şahid Nurəddin Eyvazova işə götürülməsi və maaşını necə alması ilə bağlı suallar verildi. O da bildirdi ki, müqaviləm var idi. Günə görə pul aldığı bildirildi. Soruşdular ki, niyə yüksək maaş alırdı. O da söylədi ki, işim çox idi".

**Vəkil Fariz Namazlı** da proses barədə danışdı: "Nurəddin adlı şəxs dindirildi. Vaxtilə AzadlıqRadiosunda sürücü işləyib. O, ifadəsində bildirdi ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərib. Onun istintaqa heç bir aidiyyəti yox idi. Digər şahidlər prosesə gəlmədiyinə görə fasilə elan olundu. Sonra məlum oldu ki, şahid ölkədə yoxdur. O, geri qayıtmalıdır. Amma bu hələ məlum deyil. Onun ifadəsinin alınması zəruridir. Məhkəmə Xədicə xanıma ifadə verməsini təklif etdi. Xədicə xanım bildirdi ki, bütün şahidlər dindirildikdən sonra ifadə verəcək. Prosesə gəlməyən şahid məhkəməyə dəvət olundu. Bundan sonra proses təxirə salındı".

□ Cavansir ABBASLI  
Foto müəllifidir

**X**əbər verdiyimiz kimi, iyul ayının 18-də "Azadlıq" qəzetinin baş redaktoru və "Azərbaycan saati" teleqramının müəllifi Qənimət Zahidin iki qardaşı oğlu və bir əmisi oğlu həbs edilib. Mətbuatda gedən müzakirələrdə bu həbslər Qənimət Zahidin müəllifi olduğu "Azərbaycan saati" televiziya proqramında hakimiyyəti tənqid etməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, Qənimət Zahidin digər qardaşı oğlu Rüfət isə Azərbaycan Cinayət Məcəlləsinin 234.1.1 maddəsi ilə ittiham edilərək, həbs olunub.

Musavat.com-un əməkdaşı həbs olunan Rüfət Zahidovun ailəsinə baş çəkərək, ailənin durumu ilə maraqlanıb. Artıq bir aya yaxındır ki, Zahidovlar ailəsi övladları Rüfətin həbsi ilə bəzi, onun şərlənərək, həbs edildiyini deyirlər.

**Rüfət Zahidovun atası Fərasət Zahidov** oğlunun həbs edilməsinə belə izah etdi: "İyunun 18-də Ramazan Bayramı ilə bağlı Şamaxı rayonuna getməli olduğ. Yarım saat olardı ki, yola çıxmışdıq, mənə zəng gəldi. Dedilər ki, biz işiq idarəsindən gəlmişik, hardasınız? Rayona getdiyimizi dedim. "Bakıya qayıdanda bizə xəbər edin" dedilər. Biz rayona çatdıq, əzizlərimizin qəbrini ziyarət etdik. Bu vaxt mənə kürəkənim zəng edib, dedi ki, polisler kəndə tökülüşüblər və deyirlər ki, Fərasət kəndə niyə gəlib? Çaxıb qaldım. Bir qədər keçdi, sonra xəbər gəldi ki, qardaşım oğlu Turalı tutublar. Guya ki, polisleri təhqir eləyib, onlar da saxlayıblar. Axşam evə qayıtdıq. Qonşu bizə bildirdi ki, sizi polisler axtarırdı. Səhəri gün 4 polis maşını gəldi. Evimizə girdilər. Oturub, söhbət etdik, çay içdik. Sonra dedilər ki, bizimlə şöbəyə gəlməlisiz. Rūfətin maşınına da aparmaq istəyirdilər. Anası etiraz elədi ki, maşın başqa ünvanı qeydiyyatdadır. Elə hazırlaşmış çıxırdı ki, şöbəyə gedək, polislerə zəng gəldi ki, gətirməyin, qoyun qalsın. Biz sevindik və bu söhbətdən sonra rahatlaşdıq".

**Fərasət Zahidov oğlu Rūfətin həmin ərazilərdə hər gün izləndiyini bildirdi:** "İyulun 20-də oğlum işə getmişdi. Mənə zəng edib dedi ki, ata arxamca maşın düşüb, məni izləyirlər. Oğlum şəxsi maşını ilə işə gedib, şirkət maşını ilə çıxanda yenidən izləyiblər. Yasamal rayonunda "Şəki kafesi"ndə nahar edərək, mülki geyimli şəxslər gəlib, Rūfətə yaxınlaşmış deyiblər ki, "maşını bir az kənara çəkin, biz də saxlayaq". Oğlum maşını kənara çəkmək istəyəndə Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları maşında narkotik maddənin olduğunu deyiblər. Rūfəti aparıblar, Badamdar qəsəbəsində yerləşən Narkomaniya ilə Mübarizə İdarəsinə və yoxlanış zamanı arxa cibindən narkotik çıxıb. Oğlumla işləyən ekspediter xanım zəng elədi və mənə dedi ki, "oğlunuzu aparırlar". Dərhal "102" xidmətinə zəng elədim. Hadisə ilə bağlı məlumat verdim. Onlar da xeyli sorğu-sual etdilər. Sonradan Rūfətin Badamdarı olduğunu öyrəndik. Narkomaniya ilə Mübarizə İdarəsinə getdik. Bizə bildirdilər ki, o, saxlanılıb, evinizə gedin. Səhəri gün xəbər tutduq ki, Rūfəti Səbayel



## Qənimət Zahidin qardaşı prezidentə müraciət etdi

**Fərasət Zahidov:** "Oğlum deyirdi ki, ata bir gün əmimə görə başımız ağrıyacaq"



**Müsaibimiz mətbuat vasitəsilə ölkə prezidentinə də müraciət etdi:** "Cənab prezident, oğlum yeni ailə qurub, iki aylıq körpəsi var. Üzünü doyunca görməyib. Bizim Qənimət Zahidin siyasi fəaliyyəti ilə heç bir əlaqəmiz yoxdur. Ailəmiz, qohumlar, oğlum Rūfət "Azərbaycan saati" verilişinə görə narahat olurdu. Deyirdi ki, "Ata bir gün əmim Qənimətə görə başımız ağrıyacaq". Biz də onu dəfələrlə bu əməldən çəkirmək istəmişik. Xahiş edirəm ki, oğlumu bu böhtandan qurtarasınız".

**Rūfətin anası Fəridə Zahidova** da deyir ki, oğlunun həbs olduğunu eşidəndə buna inana bilməyib: "Rūfətin polisler tərəfindən aparıldığını biləndə inana bilmədim. Sonradan narkotik üstündə tutulduğunu eşitdim və bu həbsin əməsinin verilişi üzündən olduğunu bildim. Çünki Rūfətin ailəcanlı, zəhmətkeş övlad olduğunu bilirəm. Həmişə pis vərdişlərdən uzaq olub. Onun belə maddə ilə tutulması böhtandır. Heç vaxt siyasətə məşğul olmayan, heç siyasi verilişləri izləməyən bir şəxsi necə həbs edə bilərlər. Rūfət orta təhsilli olub. Bir çox şirkətlərdə sürücü kimi işləyib. Heç bir şikayət gəlməyib. Əmisi Qənimət Zahidin fəaliyyətinə görə niyə Rūfət həbs olunmalıdır? Mən istəyirəm ki, hər şey ədalətli olsun. Desinlər ki, əminin verilişi ilə bağlı hökumətin gördüyü işləri görmədiyi üçün səni tuturuq. Narkotiklə tutulmasını istəmirəm. Bu, çox ağır ittihamdır. Mən hesab edirəm ki, ölkə başçısı bundan xəbər tutarsa, mənim oğlumun günahsız olduğunu üzə çıxaraçaq. Getsinlər, Qənimət Zahidin qəzetini bağlasınlar, ona yalan materiallar göndərən həbs olunsunlar. Yoldaşım da siyasətə məşğul olmur. Fəhlə ailəsiyik. Əmisi Qənimətin Rūfətə nə maddi, nə də mənəvi dəstəyi olmayıb. Rūfətin toyunda heç təbrik də eləmədi. Elə əmidən ötrü mənim balam niyə zindanda qalsın? Onun heç vəcminə də deyil ki, mənim qardaşımın balasını tutacaq, ailəsi nə edəcək? Uşağının qırıcı çıxan kimi Rūfəti həbs etdilər. İnanıram ki, prezident İlham Əliyev məni gözüyaşlı qoymayacaq, övladımı əfv edəcək".

□ Məğrur SALMANOV  
Fotolar müəllifindir

**"Qənimətlə kobud danışdım və dedim ki, sən orada oturub, veriliş aparırsan, rayonda qohumlarını incidirlər, həbs edirlər..."**

Rayon Polis İdarəsinə aparıblar. Polis idarəsinə getdik, lakin görüşə icazə vermədilər. Kor-peşman qayıtdıq evə... Səhəri gün Rūfətə yemək aparadım, lakin özünü görə bilmədim. Orada müstəntiqlə görüşürəm, mənə dedi ki, Rūfəti Kürdəxanı təcridxanasına göndərəcəklər".

**Oğlu həbsdə olan ata artıq bir aya yaxındır ki, onunla görüşə bilmir:** "Həftədə iki dəfə telefon vasitəsi ilə əlaqə saxlayırıq. Bu günlərdə müstəntiq ilə danışacağam, əgər, icazə ala bilsəm, bazar günü Rūfətlə görüşə biləcəyik. Rūfətlə hər dəfə danışanda şərləndiyini deyir. Bu işlə heç vaxt məşğul olmadığını və heç siqaret belə, çəkmədiyini deyir. Biz də bilir ki, Rūfət bir qutu siqareti bir həftəyə, 10 günə çəkirdi".

**Fərasət Zahidov oğlunun həbsinin qardaşı Qənimət Zahidin fəaliyyəti ilə bağlı olduğunu deyir:** "Oğlumun həbsi əmisi Qənimət Zahidin "Azərbaycan saati" verilişindəki fəaliyyəti ilə əlaqədardır. Rūfətin də şərləndiyinə əminəm. Bizim özümüzün heç bir siyasi fəaliyyətimiz yoxdur. 28 ildir mebel mətəmisiz, fəhləliklə pulumuzu qazanmışıq. Rūfət isə taksi sürücüsü işləyib. Əvvəllər bizə heç bir təzyiq olmayıb. Amma bildirdim ki, Qənimət Zahidin fəaliyyətinə görə bizi nə vaxtsa, narahat eləyər bilərlər".

**Fərasət Zahidov bu barədə yaxın günlərdə Qənimət Zahidə telefonla danışdığını deyir:** "Rūfət həbs olunduqdan sonra danışmışam və demişəm ki, "Əl çək, bu verilişdən..."

**AXCP sədrinin müavini Fuad Qəhrəmanlının imzası ilə "Azadlıq" qəzetində "Müxalifət getməlidirmi?" başlıqlı yazı çap olunub. 20 ildən artıqdır hakimiyyətə mübarizə aparan müxalifət liderlərinin siyasi arenadan gedib-getməməsi haqda fikirlərini bölüşən F.Qəhrəmanlı "Yeni Müsavat" qəzetini hədəf alan fikirlər də yazıb.**

F.Qəhrəmanlı "Yeni Müsavat"ı hakimiyyətin maraqlarına xidmət etməkdə suçlayaraq "radikal mübarizənin" fayda verməyəcəyi ilə bağlı tezislərin tez-tez bu qəzet tərəfindən irəli sürüldüyünü iddia edib. AXCP sədrinin müavini bununla da qəzeti və onun rəhbəri Rauf Arifoğlunu siyasi prinsiplərə və mövqeyinə döndüklükdə ittiham edib.

Qəzetin başqa bir səhifəsində də keçmişdə rüşvətxorluğu ilə ad çıxarmış bir profesordan müsahibə alıblar. Orada da oxşar tezislər var.

"Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan Fuad Qəhrəmanlının iddialarına cavab verib.

Azər Ayxan musavat.com-a söyləyib ki, AXCP-nin öz uğursuzluğunun səbəbini Rauf Arifoğlunun mətbu fəaliyyətində axtarması anormal yanaşmadır: "AXCP və onun yandaş təşkilatı Milli Şura az qala hər məsələdə Rauf Arifoğlunu günahkar kimi göstərir. 22 illik fəaliyyətləri nəticə verməyib, tam fiaskoya uğrayıblar, yürütdükləri siyasi xətt iflasdır, bunun günahını kiminsə üstünə yıxmaq lazımdı axı. Ona görə də onlar üçün ən uğurlu ünvan "Yeni Müsavat" və Rauf Arifoğludur. Gecə-gündüz yazırlar, deyirlər ki, biz bu iqtidarı yıxarıq, amma "Yeni Müsavat" qəzeti imkan vermir. Bu qədər düşüblər, komikləşiblər yeni. Əli Kərimli özünü və partiyasını elə bir çıxılmaz duruma salıb ki, qurtuluş variantı yox kimi görünür. Ətrafına, olan-qalan tərəfdarına da açıqca deyir ki, əlimdən gələni edirəm, Rauf Arifoğlu imkan vermir".

**A.Ayxan bildirib ki, zətən müxalifətin Əli Kərimlinin təmsilçiliyində olan kəsimi siyasətdən gedib:** "Siyasətdən getməyin buynuzu olmur ki... Adamlar icazəli mitinq keçirir, 300-500 nəfər zorla yığırlar. Öz partiyalarının üzvləri belə o aksiyalara gəlmir. Yaxın dostları, ailə üzvləri Azərbaycandan gəlir. Avropa ölkələrindəki müxalifətçilərin sayı Bakıdakı və rayonlardakı aktiv müxalifətçilərdən çoxdur. AXCP-nin, Milli Şuranın, bu təşkilatların rəhbərlərinin perspektivinə, siyasi gələcəyinə inansalar, bu adamlar niyə xaricə getsinlər? Hakimiyyətin təzyiqini bəhanə edib gedənlər də var. Amma bilirsiniz, çoxu hakimiyyətin təzyiqindən baş götürüb getmir. Əksər müxalifətçilər məhz müxalifətin perspektivsizliyi

ucbatından Avropaya sığınır".

**Azər Ayxana görə, ölkədə siyasi proseslər hansı yöndə inkişaf edirsə-etsin, nə baş verirsə-versin, mütləq Əli Kərimlinin rəhbərlik etdiyi virtual "quldur dəstəsi" Rauf Arifoğlunu ictimai qınağın mərkəzinə gətirməyə çalışırlar:** "İstənilən məsələdə onun günahkar olması ilə bağlı rəy yaratmağa cəhd göstərilir. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı "Azadlıq" qəzetində məqalə yazıb və "Müxalifət getməlidir-

"Əli Kərimlidən yoxdur, müxalifətin tək lideri odur, hamı onun ətrafında birləşsin" fikrini yeridək. Bu isə tam avtoritarizmdir. Adını demokrat qoyan bir siyasətçinin bir qəzətdən bunu tələb etməsi normal ölkələrdə həmin siyasətçinin iflası ilə yekunlaşardı. Arzu edərdim ki, ölkəmizdə demokratiya tam bərqərar olsun. O zaman bic demokratlar yox olub gedərdilər".

**A.Ayxan daha sonra deyib:** "Təsəvvür edin, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı

yazdıqlarına görə mənə mənəvi-psixoloji terrora məruz qoyacaqsansa, o zaman sənə demokratiyaya bir quş, ay Fuad".

**Baş redaktor müavini deyib ki, müxalifət hakimiyyətə qarşı mübarizə apardığını bildirir, amma siyasi mübarizənin ən vacib şərti olan seçkiyə qatılmaqdan imtina edir:** "Birincisi, adamdan soruşurlar, rejimə qarşı mübarizəni harda aparırsan? Onu xalq niyə görmür? Sonuncu dəfə müxalifətin hansı uğurlu aksiyası olub?

## "...nə Əli Kərimli adlı siyasətçi qalar, nə də AXCP adlı partiya"

### Azər Ayxan: "Mitinqlərinə 500 nəfər yığa bilmirlər, hakimiyyətə gəlməkdən dəm vururlar"



**"Fuad Qəhrəmanlı "Azadlıq" qəzetində məqalə yazıb və "Müxalifət getməlidirmi" sualı ətrafında sözün əsl mənasında boşboğazlıqla məşğul olub. "Oğlum", siz getmisiniz, zətən. Bunu bir də durub bizdənmi soruşursunuz?!"**

mi" sualı ətrafında sözün əsl mənasında boşboğazlıqla məşğul olub. "Oğlum", siz getmisiniz, zətən. Bunu bir də durub bizdənmi soruşursunuz?!"

**Baş redaktor müavini qeyd edib ki, Azərbaycanda normal demokratik mühit yaransaydı, AXCP adında partiyanın, Əli Kərimli adında siyasətçinin mövcudluğu mümkün olmazdı:** "Bu adamların demokratiyadan xəbərləri yoxdur. Yaxamızdan düşmərlər. Siyasətin bu bic balaları bizdən əl çəkmirlər. Bunlar demokratiya qatilləri, fərqli düşüncə düşmənləridir. Əli Kərimli siyasi ömrünün az qala yarıdan çoxunu "Yeni Müsavat" qəzetinə qarşı mübarizəyə həsr edib. Niyə? Çünki onun yanında deyilik, ona boyun əymirik, dediklərini etmirik. Dedi ki nədir? Ondan yazaq, onun "böyüküyünü" təbliğ edək, ictimai şüura

Xalq bunları iqnor edib, beynəlxalq təşkilatlar dəftərlərindən silib, daxili və xarici dəstək minimum səviyyədə belə yoxdur, Milli Şuranın mitinqlərinə 500 nəfər yığa bilmirlər, rejimlə mübarizədən, hakimiyyətə gəlməkdən dəm vururlar. Hakimiyyətə qarşı mübarizə adı ilə "Yeni Müsavat", Rauf Arifoğlunu gözənd salmağa çalışmaq, böyük bir jurnalist kollektivinə çamur atmaq, şərhləmək nə zamandan rejimlə mübarizə sayılıb?!

İkincisi, Əli Kərimli təxminən 15 gün əvvəl bəyanat verdi ki, seçkidə iştirak etməyə bilirlər. Siyasi mübarizənin ən vacib şərti seçkilərdə iştirakdır. Bundan imtina edirsənsə, təbii ki, siyasətdən getməlisən və getmiş sayılırsan. Bəhanələri də budur ki, demokratik mühit yoxdur. Azərbaycan müxalifəti 22 ildir eyni havanı çalır: "...mühit yoxdur". O mühiti yaratmağa güc lazımdı, əslində sizdə olmayan odur... Bəs sənənin rejimlə mübarizənin harda qaldı ki, seçki mühiti yarada bilməmişən bu müddətdə?! Normal seçki mühiti yaratmağa gücün yetmirsə, demək yanlış yapırsan, demək gücsüzsən, demək bacarıqsızsan. Bunların

**"Qəzetin funksiyalarından biri ən müxtəlif versiyaları, fikirləri ictimai müzakirəyə çıxarmaqdır. Mətbuatın bu müzakirələrin hansısa partiya, siyasətçiyə sərf edib-etmədiyini nəzərə almaq məcburiyyəti yoxdur"**

di, bəlkə başqa taktikalara müraziət edəsiniz? Qəzetin funksiyalarından biri ən müxtəlif versiyaları, fikirləri ictimai müzakirəyə çıxarmaqdır. Mətbuatın bu müzakirələrin hansısa partiya, siyasətçiyə sərf edib-etmədiyini nəzərə almaq məcburiyyəti yoxdur. Qərar verən xalqdır, oxucudur. Axı demokratik cəmiyyət həm də o deməkdir ki, sadəcə vətəndaşda, siyasətçi də, jurnalist də düşündüyünü sərbəst şəkildə söyləyə, yaza bilər. Sən mənə komissarlıq edəcəksənsə,

üstündə Ukraynada, Qırğızıstanda və Gürcüstanda bir neçə dəfə demokratik inqilablar, hakimiyyət dəyişikliyi baş verib. Həmin ölkələrdə də normal mühit yox idi. Bəs niyə Ukrayna, Qırğızıstan və Gürcüstan müxalifəti bu işləri uğurla gördü?! Çünki həmin ölkələrin müxalifət düşərgəsində normal mühit vardı. İlk növbədə bizim müxalifətin mühitini dəyişmək lazımdır, sonra hər şey normallaşacaq".

□ İlkin MURADOV, musavat.com

## Beş dövlətin əsarətində...



Hüseynbala SƏLİMOV

**Təxminən 15-20 il bundan əvvəl dünya böyük dəyişikliklərin ərəfəsində olduğu kimi görünürdü. Bu dəyişikliklər baş tutsaydı bəlkə də hər şey başqa cür olacaqdı...**

Yadıma gəlir, dünya dəyişməyə üz tutduğu zaman bir məsələ də - yeni dünyada BMT-nin yeri və rolu məsələsi gündəmə gəlmişdi. O vaxt belə fikir hakim idi ki, dünya bir-dəfəlik soyuq müharibənin reallıqları ilə vidalaşmalıdır...

BMT də özündə ikinci dünya müharibəsinin və soyuq müharibənin reallıqlarını təəcəssüm etdirirdi. O vaxt BMT-nin ciddi şəkildə modifikasiya edilməsi, ya TŞ-nin daimi üzvlərinin sayının artırılması, ya da veto hüququnun götürülməsi gündəmə gəlmişdi. Amma bu planlar çin olmadı. Gəl, onlar bu gün də yaddan çıxmayıb...

Bu yaxınlarda Böyük Britaniya və Fransa veto hüququnun götürülməsi təklifi ilə çıxış etdi. Təklif özünə reaksiyanı çox gözəlmədi. Rusiyanın xarici işlər naziri S.Lavrov dərhal bəyan etdi ki, bu, yolverilməzdir, çünki veto hüququ BMT-nin nizamnaməsində təsbit olunub...

Belə reaksiyanın dərhal bəyan edilməsi təsadüfi deyil, çünki veto hüququ Rusiyanın əlində bir instrumentdir və təbii ki, o, həmin instrumentlə heç də vidalaşmaq fikrində deyil...

Amma bircə anlığa təsəvvür edin. Veto hüququ götürülür. Hər şey TŞ - da səsvərmə ilə həll olunur. Bu halda BMT-nin strukturu və fəaliyyəti nə qədər canlanardı!..

TŞ-na seçkilərə diqqət birə on artardı. Dövlətlər burada səs çoxluğu qazanmaq üçün yarışa girərdilər. Amma indi bunların heç biri yoxdur... Əvəzində beş dövlətin veto hüququ var - onlar da bu hüquqdan öz maraqları üçün gen-bol istifadə edirlər. Bəs dünya, o biri dövlətlər bu vəziyyətdən nə qazanır? BMT özü bu prosesdən nə əldə edir? Demək olar ki, heç nə...

Səhv etməməyə, dünya federasiyası haqqında ilk dəfə ciddi şəkildə yazan İ.Kant olub. Bəli, o, dünyanı bir federativ respublika kimi təsəvvür edirdi və iki yüz ildən sonra da olsa, dünyada səylərin əlaqələndirilməsi, böyük problemlərin birgə həll edilməsi zərurəti dərk olundu. Amma BMT yarananda dünya bütöv deyildi, o, iki sistemə bölünmüşdü...

İndi belə "sistemləşmə" yoxdur, alt sistemlərdən biri sıradan çıxıb. Zənn etmək olardı ki, dünyanın bütünləşməsi üçün zərurət yaranıb. Təbii ki, bu yeni reallıqlar BMT-yə də, artıq qeyd etdiyimiz kimi, yeni məzmun verə bilərdi...

Amma köhnə iki sistemin davranışı geosiyasi qütblərin davranışı və qarşılıqlı əlaqəsi ilə nəticələndi. Təsəvvür edin, indi Rusiya da əvvəlki Rusiya deyil, amma o, öz keçmişinə "əlvədə" demir, onunla vidalaşmaq istəmir, bu ölkədə ictimai şüur hələ də keçmişlə indiki zaman arasında vurnuxur, birdəfəlik seçim edə bilmir...

Ona görə də Rusiya sardan arxayınlıq yoxdur və heç kim istisna etmir ki, bu qəliz ölkə bir gün yenə də öz qəliz keçmişinə qayıda bilər...

Demirik ki, digər dövlətlər mələkdir, yox, onlar da mələk deyillər, hamısı başqalarına öz həyat tərzini, dünyagörüşünü və ideologiyasını sırımaq istəyir...

Amma bir "nisbətən" sözü var və biz bir çox hallarda "yaxşı" ilə "pis" arasında deyil, "pis" və "nisbətən pis" arasında seçim etməli oluruq. Təbii ki, bu anlamda dünya nisbidir. Və biz həm də iki şərdən nisbətən mülayim şəri seçməli oluruq...

İndi baxanda görürsən ki, dünya beş dövlətin - BMT TŞ-nin beş daimi üzvlünün əsarətindədir. Onlara nə xoş gəlsə ona səs verir, xoşları gəlməyən məsələyə isə veto qoyurlar...

Çox vaxt da elə olur ki, birinin xoşuna gələn o birisinin xoşladır. Belə olan halda da heç nə alınmır...

Amma veto hüququ olmasaydı çox şey başqa cür ola bilərdi, BMT sözün əsl mənasında dövləüstü quruma çevrilirdi...

Həm də dünyada yeni nizam yaranardı. Yeni nizam - tərzə qurulardı. Amma indi nə var? Beş dövlətin şiltaqlıqları...

**Bir daha İ.Kanta qayıtmaq istərdim. Mənə həmişə elə gəlib ki, dünyada iki böyük şəxsiyyət olub. Onlardan biri A.Smit, digəri isə İ.Kantdır... Onlardan birini sərvətin və pulun yaranması düşündürüb, digərini isə dünyanın siyasi quruluşu maraqlandırır. Amma hər ikisi global miqyasda düşünüb. Elə bu səbəbdən mənə elə gəlir ki, dünya qlobal qaydaların ideoloqları olmadan və qloballaşmanın bitkin konsepsiyası olmadan bütünləşməyə çalışır... Bəlkə bu səbəbdən heç nə alınmır?..**

**"Azərbaycan müxalifəti 22 ildir deyir demokratik mühit yoxdur. Normal seçki mühiti yaratmağa gücün yetmirsə, demək yanlış yapırsan, demək gücsüzsən, demək bacarıqsızsan"**



## Bəlkə bir az qapalı qalsın?

**Zamin Hacı**  
zaminhaci@gmail.com

"Həkimin arvadı qalxdı, pəncərəyə yaxınlaşdı. Aşağı, zibil qalaqlanmış küçəyə, adamlara baxdı, onlar mahni oxuyur, qışqırırlar. Sonra başını qaldırıb göyə baxdı və oranın tam ağ olduğunu gördü. Fikirleşdi: hə, mənim də növbəm çatdı. Qorxu onu aşağı baxmağa məcbur elədi. Aşağıda şəhər öncəki kimi idi".

(Joze Saramaço, "Korluq")

**Bu** yaxında bir vətəndaşımızın şüşə yeməsi haqda xəbər verildi. Onun yaşadığı yerin adı da məşgüliyyətinə görə çox məzəli idi: Tatlı kəndi! Ağzımız dada gəlir. Neft ehtiyatlarımızın azalması, dünya bazarında isə neftin ucuzlaşması hələ çoxlu bənzər nəticələr doğuracaqdır. Prezident də deyib nefti unudun. Ta neyləmək olar, şüşə yeyərik. Lazım gəlsə, dövlətçilik tələb eləsə dəmir, taxta, palçıq, rezin məmulatları da nuşi-can edə bilərik. Təki müstəqil və suveren, analoqu olmayan dövlətçiliyimiz yaşasın. İnsana ayrı nə lazımdır? Əsas dövlətdir. Dövlət yaşasın, biz ölsək də olar. "Biz" deyəndə başqalarını nəzərdə tuturam. Necə deyərlər, "döyüş ALNINIZA yazılıb". Yaxud, "gəlin yığışaq, gedin savaşa".

Bunlar hamısı həm də demokratik açılım proseslərinin tərkib hissəsidir. Şüşə şəffaf olduğundan yeməyə ondan başlamışıq. Ən fısırcıq aşkarlıq xəbəri isə Gəncəbasar bölgəsindən gəlmişdir. Dəli Surətin zibillənə bütün respublikanın düşdüyü iyirmi il öncədən bəri oradan hələ belə xəbər eşidilməmişdi. Hökumət Göygülü xalqa açmışdır! Dəhşətdir. Heyrətə gəlirik.

Düzdür, deyilənə görə Göygölün açılması xəbərləri bir qədər şişirdilmişdir, üstəlik əraziyə giriş adam başına 2 manatdır. Amma bəy verən atın dişinə, yapistlər açan ərazinin puluna baxmazlar. Buna da min şükür. Elə bil Azərbaycan adlı həbsxanada bizə gəzinti üçün daha bir parça yer ayırıblar. Bizdə isə istənilən türmədə hava almaq pulladır. Hansısa "fortoçka" bir az aralanıb. Hətta baş həkim söz verib, deyir özünü yaxşı apararsanız Göygölə su da buraxacağam. Biz də söz veririk. Şəxsən mən Zəngilan rayon Pırçıvan xəstəxanasının əmək kollektivi, Bərdə rayon Soğanverdiklər sovetliyindəki əməkdar sağçıların adından söz verib pioner andı içirəm: əgər hökumət Göygölün açılım proqramına Maralgölün açılımını da qoşsa, YAP-a üzv olacağam!

Əgər Fatmayı tərəfdə uzunluğu 8 kilometrə, hündürlüyü 100 metrə çatan Böyük Fatmayı Dəniz Hasarlarında Xəzərə baxmaq üçün kiçik dəşiklər açılarsa Mətbuat Şurasını tərifləyən yazılar da qaralaya bilərəm. Sözləşib, hökumətimiz Xəzəri hun imperatoru Atilla'nın hücumlarının qarşısını almaq üçün hasarlamışdı, kimin əlaqəsi varsa daha hunların ayrı tərəfə getdiyini yapist yoldaşlara xəbər versin. İndi hasarı azca sökmək olar. Çox sökmək, başa düşürəm, dövlətçiliyə, müstəqilliyə, suverenliyə, mentalitətə, muğam müsabiqəsinə, Birinci Avropa oyunlarının ikinci aylığının üçüncü həftəliyinin on üçüncü gün dönümünə yaraşmazdı.

Yeraltı dünyasından da xəbərlər var. Orda daha böyük açılım projeləri hazırlanır. Örnək üçün, qabaqlar rayondan-zaddan Bakıya gələnlər məcbur idi Tağı müəllimin (*metronun indiki müdiri o qədər koloritsiz, maraqsız adamdır ki, xalq heç adını bilmir, o üzəndən "2-ci Tağı" adlandırmaq*) iki manatlıq kartlarını alsın. Neçə illərdir bu axmaq proses davam edirdi. 20 qəpiklik məsafə üçün 2 manatlıq kart almalı idin. O üzəndən çox adam girişdə durub başqalarına "bu qəpiyi də kartına yüklə, mən keçim" deyər yalvarırdı. Bəzən mehribanlıq olurdu, iyirmi qəpik yükləyib evlənlənər də vardı. Lakin indi hökumət təzə qərar verib: metroda iyirmi qəpiyə gediş kartları satılacaq, üstəlik bu karta 1 manata qədər yükləmək imkanı verəcək. Fantastik, inqilabi gedişdir! Təsəvvür edin, cəmi 1 manat 20 qəpiklə metroya girə biləcəksiniz! Göl məsələsindəki kimi, əgər özümüzü metroda yaxşı aparacaq hökumət vaqonlara kondisioner də quraşdırarsa bilər!

Allah axırını xeyir eləsin, necə deyərlər. Çünki hökumət yaman sürətli, yaman əhatəli açılımlara gedir. Hətta qorxursan qabaqdan gələn deputatxana seçkisini demokratik qayıralar, biz isə verməyə namizəd tapmayacağıq. Çatdırma bilmirik, yapistlər xalqdan çox qabaqdadır.

**İ**ranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avqustun 11-nə Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salındı. Zərifin səfərində əsas məqsəd Qərblə nüvə razılaşmasından sonra Suriya böhranı dair Tehranın təklifini Türkiyə tərəfinə çatdırmaq, həmçinin digər regional məsələləri müzakirə etmək idi.

Lakin ziyarət son anda təxirə düşdü. Türkiyə Xarici İşləri Nazirliyinin rəsmisi bununla bağlı bildirdi ki, ziyarət sifir texniki səbəblərə görə alınmayıb. Lakin səfərin təxirə salınmasının İran mətbuatında Türkiyə əleyhinə yazılar getməsi ərafəsində baş verməsi şübhə doğurub. Məsələ ondadır ki, İran qəzetləri son günlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İŞİD-ə dəstək verməsi haqqında xəbərlər tirajlayır. Bu xəbərlərə qarşılıq verən Türkiyə qəzetləri də "İranda çıxan Türkiyə yalanları" başlıqlı yazı dərc edib. Bu səbəbdən Ərdoğanın Zəriflə görüşmək istəmədiyi iddia olunub. Lakin iddialar təsdiqini tapmayıb.

Öz növbəsində İran Xarici İşlər nazirliyinin sözcüsü Mərzüyyə Əfşam nazirin Ankara səfərinin təxirə salınmasını onun sifir proqramı ilə əlaqələndirib. Bəzi politoloqlar isə bunu İran və Türkiyə mediasında səsləndirilən qarşılıqlı ittihamlarla əlaqələndirib.

Bir şey dəqiqdir ki, Vyana anlaşmasından sonraya təsadüf edən ilk səfər kimi bu ziyarət iki qonşu və müsəlman ölkənin əlaqələri üçün yetərincə mühüm əhəmiyyətli kəsb edirdi. Ziyarətə bağlı İran-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Zərifin Türkiyəyə gözlənilən səfərini şərh edərkən demişdi ki, iki ölkə öz aralarında ticarət dövriyyəsi-

# Cavad Zərifin Türkiyə səfəri niyə təxirə salındı?

İran XİN başçısının qəfildən fikrini dəyişib Livana getməsinin səbəbi; Tehran-Ankara yaxınlaşması ən çox İsrail və Rusiyada qıcıq doğurur, amma...



nin həcmi 30 milyard dollara çatdırmaq barədə düşünülməlidir, çünki buna onların potensialı var.

**Sitat:** "Əlaqələr həm siyasi, həm də iqtisadi sahədə genişləndirilməlidir. Bizim əlaqələr xüsusilə də təhlükəsizlik sahəsində çox əhəmiyyətlidir. İran və Türkiyə iqtisadiyyatı bir-birini təmamlayır. İki ölkə iqtisadiyyatının potensialı o qədər genişdir ki, ticarət əlaqələri 30 milyard dollardan da artıq ola bilər. Ümid edirik ki, qarşılıqlı səfərlər öz müsbət təsirini göstərəcək və mövcud problemləri və anlaşmazlıqları müəyyən qədər aradan qaldıracaq".

Türkiyə tərəfinin rəsmiləri və analitikləri də son vaxtlar bu qəbildən açıqlamalar veriblər. Yəni bölgənin iki ən böyük müsəlman

dövləti arasında münasibətləri, o sırada ticari əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və bu fonda ortaq problemləri yoluna qoymaq istəyi hazırda PKK və İŞİD terroru ilə bağlı yetərincə Ankaranın da marağındadır.

Bu mənada səfərin təxirə salınması doğrudan da texniki problemə, Zərifin səfər proqramının sıxlığı ilə bağlı ola bilərdi. Hərçənd, başqa versiyalar da mümkündür. Ola bilsin həmin versiyalar tərəflər arasında münasibətlərin istiləşməkdə olduğu nəzərə alınaraq açıqlanmışdır.

Məsələni, istisna deyil ki, Ankara və İran arasında əsas ziddiyyətli məsələ olan Suriya (Bəşər Əsədin taleyi) ilə bağlı Tehranın irəli sürmək istədiyi təklif ilkin olaraq Ankaranı qane etmə-

diyindən, İran xarici işlər naziri onu daha da cillalmaq üçün səfəri ertələmək qərarı verib. Yeri gəlmişkən, Ərdoğan hökuməti Bəşər Əsədi birmənalı şəkildə heç bir keçid hökumətində və hər hansı statusda görmədiyini dəfələrlə bəyan edib. İranın təklifində isə Suriyanın 3 yerə bölünməsi və onun bir hissəsinin Əsəd qüvvələrində qalması təklif olunur.

Bu xüsusda Türkiyə səfərindən imtina edən Zərifin dərhal Livana yollanması təsadüfə oxşamır. Axar.az ttp://axar.az/ xəbər verir ki, İran XİN başçısı Livanda Suriya böhranını müzakirə edəcək. "Bölgədəki bütün müsəlman ölkələrini İranın dialoq və əməkdaşlıq çağırışına müsbət yanaşmağa dəvət edirik", - deyər Zərif hava limanında jurnalistlərə bildirdi. Bildirək ki, Suriya böhranına dair Tehranın təklifinin Livana da müzakirəsi nəzərdə tutulmuşdu...

**Nəhayət, onu da diqqətdən qaçırmayaraq, sanksiyalar götürüldükdən sonra İran-Türkiyə yaxınlaşması və müttəfiqliyində, ilk növbədə də Suriya məsələsində onların əməkdaşlığına ən çox İsrail və Rusiya qışqıranla yanaşır. Sonuncu amilin səfərin təxirə salınmasında rolunun olub-olmadığı yəqin ki, tezliklə bilinəcək.**

□ Siyasət şöbəsi

## Qaçan prokurorlarla bağlı İrəvandan açıqlama gəldi


Keçmiş "Ergenekon"çu məhbusun xanımı gülənçilərin Türkiyədən qaçırıldığını iddia elədi; **Ərdoğan:** "Onlar gec-tez yaxalanacaq və hesab verəcəklər..."

**T**ürkiyədə haqqında cinayət işi qaldırılan prokurorlar Zəkəriyyə Öz və Cəlal Qaranın Ermənistanı qaçması ilə bağlı müəmma qalmaqdadır. Dünən Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) prokurorların Ermənistanı qaçması ilə bağlı iddiaları cavablandırdı.

Maraqlıdır ki, Ermənistan MTN-i yaydığı açıqlamada Zəkəriyyə Öz və Cəlal Qaranın Ermənistanı qaçmasını nə təkzib, nə də təsdiq edib. Nazirlik yalnız "bu barədə heç bir məlumatımız yoxdur" açıqlaması ilə kifayətlənib.

Bu arada "Ergenekon" istintaqı vaxtı ağır xəstəlik səbəbindən dünyasını dəyişən Qüddusi Okkirin həyat yoldaşı Səbriyyə Okkir maraqlı iddia irəli sürüb. Okkir sabiq prokurorların dövlət tərəfindən gecə yoxdur və bura gəlib elədiklərinin hesabını gec və ya tez verəcəklər".

Yada salaq ki, Zəkəriyyə Öz və Cəlal Kara Fətullah Gülen şəbəkəsinin ən məşhur ismlərindəndir. Onlar "dövlət çevrilişinə ücündür".



Zəkəriyyə Öz

maq" da ittiham olunurlar və bəzələrində həbs qərarı çıxarılıb. Fətullah Gülen hərəkatını dəstəkləməkdə, qeyri-qanuni quldur dəstələrinin təşkil və hökuməti devirməyə yönəlik cəhdlərdə suçlanan prokurorların Ermənistanı gizləndiyi haqda Artvin vilayətinin valisi Kamal Cirit bildirmişdi.

Onu da qeyd edək ki, Zəkəriyyə Öz bir vaxtlar baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən

silahlı qüvvələrin yüksək rütbəli mənsublarını kütləvi həbs edərək "Ergenekon terrorçusu" adı altında həbsxanaya doldurmağa sanksiya verdiyinə görə zirehli avtomobillə mükafatlandırılmışdı. "Ergenekon" adlı mifik terror təşkilatı barədə cinayət işi qaldırıldıqdan sonra Suriya-Türkiyə yaxınlaşması və müttəfiqliyində, ilk növbədə də Suriya məsələsində onların əməkdaşlığına ən çox İsrail və Rusiya qışqıranla yanaşır. Sonuncu amilin səfərin təxirə salınmasında rolunun olub-olmadığı yəqin ki, tezliklə bilinəcək.

Zəkəriyyə Özün Fətullah Gülenin Türkiyədə tərifi dövlət qurmaq planlarına mane ola biləcək hər kəsi "terrorçu" adı altında həbsxanalara doldurması 2013-cü ilə - Ərdoğanla Gülen arasında münasibətlərin pozulmasınadək davam etdi. 2013-cü ilin dekabrında Gülenin ordu - Türkiyənin polis və ədliyyə sistemində kök salmış fətullahçılar bu dəfə Ərdoğanın özünü devirmək üçün hərəkatə keçdilər. Ancaq Ərdoğan əks-hücum keçərək Türkiyənin polis və ədliyyə sistemində fətullahçıları kütləvi şəkildə işdən azad etməyə başladı. Bir vaxtlar Ərdoğanın hakimiyyət müttəfiqi olan Fətullah Gülenin şəbəkəsi "paralel dövlət" adı alaraq zəiflədi.

**Ərdoğanla Gülen arasındakı qarşıdurma "Ergenekon" məhbusları üçün də həbsxana qapılarını açdı. İstanbul Cümhuriyyət prokuroru işləyən Zəkəriyyə Özü ucqar rayonlardan birinə prokuror təyin etdilər, səlahiyyətlərini əlindən aldılar.**

□ Siyasət şöbəsi

Ötən il mayın 25-də prezident seçkisi keçiriləndən sonra Ukraynada çox şey dəyişib. Qısaca özetləsək, ölkə sürətlə Rusiyanın təsir dairəsindən çıxaraq Qərbi yaxınlaşmağa başlayıb və bu proses cəmiyyətə bir sıra müsbət tendensiyalar gətirib. Təbii, itkilər də var və onları kiçik saymaq olmaz. Kırım Rusiyanın işğalı altındadır, mərkəzi hökumət Donetsk və Luqansk vilayətlərinin 40 faizinə nəzarəti itirib, Ukraynadakı bütün statuslarından məhrum edilən keçmiş prezident Viktor Yanukoviçin ölkə büdcəsini sözünə hərfi mənada Rusiyaya daşması, ardınca hərbi əməliyyatların büdcəyə ciddi ziyan vurması, Rusiya-Qərb savaşının Ukraynanın əsas sənaye müəssisələri yerləşən bölgələrində getməsi iqtisadiyyatı ciddi şəkildə zəiflədib.

İlk baxışdan bu qədər ciddi problemlər burulğanına düşən ölkənin həm də inkişaf etdiyini söyləmək qəribə görünə bilər. Ancaq bu gün Ukrayna cəmiyyətində elə müsbət dəyişikliklər baş verir ki, yaxın illərdə sadalanan problemlərin arxada qalacağına şübhə yeri qalmır.

Avromaydan hərəkatı ilə hakimiyyətə gələn iqtidar ilk dönməni çox çətin keçirdi - yeni hökumətin qurulması, antiterror əməliyyatları, Qərbin ısrarla tələb etdiyi islahatlar eyni zamanda həyata keçirilməli idi. Aradan keçən qısa müddətdə baş verən dəyişiklikləri gözə alaraq demək olar ki, Ukrayna bir sıra ölkələrin on illərlə keçə bilmədiyi yolu 15 ayda keçə bilib. Təbii, söhbət cəmiyyət həyatını köklü dəyişə bilən islahatlardan gədir.

Heç kəsə sirr deyil, bu gün Rusiya əslində Ukrayna ilə deyil Qərblə savaşır. Ukrayna bu savaşın plasdarmıdır. O da sirr deyil ki, Qərb Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, onu Rusiyanın cəngindən birdəfəlik qoparmaq və öz məkanına dönmüşü olmayan proseslə daxil etmək üçün global siyasətdə çox radikal addımlar atır. Ukrayna politoloqları dünya siyasətində son zamanlar baş verən bir sıra dəyişiklikləri, o sıradan Qərb-İran yaxınlaşmasını bu açıdan dəyərləndirərək bildirirlər ki, İrana qarşı embarqoların götürülməsi dolayısı ilə Kreml-Tehran tandemini zəiflətmək, Rusiyanın Ukraynadən çıxmasını sürətləndirmək məqsədi daşıyır. Ehtimal edilir ki, İranın Qərblə yaxınlaşması ölkə üçün iqtisadi sahədə geniş imkanlar açacaq, beləliklə də Rusiya İran üçün öncəki əhəmiyyətini nisbətən itirəcək. Sözsüz, bu uzunmüddətli prosesdir və qısa zamanda beynəlxalq siyasəti müstəvidə ortaqlar addımları atan iki gücün bir-birində tam uzaqlaşacağını düşünmək yersizdir. Ancaq İranın Qərbe açılmasının postsəviet məkanında bir sıra "qara iş"lərdə əl bir olan bu tandemi zəiflədəcəyi şübhəsizdir. Həmin "qara iş"lər haqqında Azərbaycanda çox yaxşı təsəvvür olduğu üçün bu məsələ üzərində ciddi dayanırıq.

Qərbin cızdığı yol xəritəsi üzrə demokratik cəmiyyət qurmaqda davam edən Ukraynada hesab edirlər ki, ölkənin ərazi itkilərini geri qaytarmağın yolu əsasən Rusiyanın iqtisadi cəhətdən çökdürülməsindədir. Qərbin iqtisadi sanksiyalarından sonra Rusiya böyük maliyyə



# Azərbaycanın çirkli pulları və Ukrayna iqtisadiyyatı

Qərb-Rusiya savaşının plasdarmı Ukraynada gördüklərimiz



yə itkiləri yaşayıb. Prosesi şərqdəki tərəfdaşları - Çin, Hindistan və digər ölkələrlə münasibətlərin genişləndirilməsi ilə kompensasiya etmək istəyən Moskvanın bu cəhdlərinin nəticə vermədiyini indidən söyləmək olar. Rusiya ekspertləri açıqca bildirir ki, 2016-17-ci illərdə Rusiya iqtisadiyyatını çox ağır itkilər gözləyir və ondan sonrakı 3-4 il həmin itkilərin aradan qaldırılmasını sərf edəcək. Bu isə o deməkdir ki, 2016-cı ildə Rusiyanın 2014-15-ci illərdə olduğu kimi Ukraynada fəal hərbi əməliyyatlar aparması mümkün olmayacaq. Rusiyanın itkilərini azaltmaq və yeni itkilərdən yayınmaq üçün birçə çıxış yolu var - beynəlxalq birləşmiş sülh təşəbbüslərinə mülkiyyət cavab verməklə qoşunlarını Ukraynadən çəkmək. Hələlik Rusiyanın şovinist və daim qoparmaq istədiyini əldə edə bilməmiş hakimiyyəti sülh danışıqlarının tələblərinə barmaqarası baxır. Ötən il Ukraynada antiterror əməliyyatlarının dayandırılması ilə bağlı 2 anlaşmanın şərtlərini Rusiya hər gün dəfələrlə pozur. Ancaq global siyasətdə baş verənlər göstərir ki, Rusiyanın bu dirənisi ona qələbə vəd etmir. Moskva dirəndikcə Qərb Ukraynaya dəstəyini artırır, eyni zamanda dünyadakı antirusiya ovqatı güclənir.

Ciddi dəstəyə baxmayaraq Qərbin Ukraynanın bütün problemlərinin çözümünü öz üzərinə götürdüyünü düşünmək də kökündən yanlışdır. Bu gün ABŞ və Avropa əsasən Ukraynanı öz daxili potensialından düzgün yararlanmaqla ayağa qaldırmağa çalışır və iqtisadi nəticələr göstərir ki, bu cəhdlər ilk müsbət nəticələrini verməkdədir. İqtisadiyyatın liberallaşdırılması, ölkədə investisiya mühitinin yaxşılaşdırılması xarici investorların ölkəyə marağını artırır. Avropanın nəhəng investitorları ilə yanaşı Çin, İran və digər ölkələrin yatırımcıları Ukraynaya ciddi maliyyə yatırımı hazırlayırlar. Diqqət edin - Çin və İran. Söhbət Rusiyanın İndiyə qədər beynəlxalq siyasəti və iqtisadi məkanda ən ciddi, uzunmüddətli tərəfdaşlarından gədir.

İrana embarqo tətbiq edilənə qədər Ukrayna-İran iqtisadi münasibətləri yetərincə sıx olub. İran istər neft-qaz, istər kənd təsərrüfatı sahələri üzrə Ukrayna ilə geniş ticarət əlaqələri yaradıb. Nəzərə alsaq ki, İranın adı çəkilən sahələri bütünlüklə sovet texnologiyası əsasında qurulub və sovetlər birliyi dönməndə həmin müəssisələrin çoxu Ukraynada yerləşib, iqtisadi münasibətlərin miqyasını təsəvvür etmək çətin olmaz. Embarqoya görə İran ötən 12 ildə bu sahələrə Qərbin texnologiyalarını gətirə bilməyib - sənaye SSRİ üsulu işlə-

dan başqa, ölkənin tikinti sektorunda Ukrayna məhsulları az deyil. Rəsmi Kiyev təmsilçilərinin öz çıxışlarında dünya investitorlarına davamlı dəvət göndərilməsinə baxmayaraq hələlik Azərbaycanın Ukraynaya böyük investisiya yatıracağı xəbərləri gözə dəymir. Ekspertlər bunu yalnız bir səbəblə izah edir. Ukrayna iqtisadiyyatı bütünlüklə Qərbin, özəlliklə ABŞ-in nəzarətindədir və burada çirkli pulların yuyulması arzu edilən sayılır. Azərbaycanda isə iri iş adamları yoxdur. İqtisadiyyatın demək olar bütün sahələrinə məmur-oligarxlar nəzarət edir. Onların əllərindəki capital sağlam bizneslə deyil, rüşvət və korrupsiya ilə formalaşmışdır. Ona görə də indiki halda nə Ukrayna Azərbaycandan in-

vestor cəlb edilməsinə maraqlı göstərir, nə də Azərbaycan öz çirkli pullarının yuyulması üçün bu ölkəni münasib məkana sayır. Avromaydanın qələbəsinə 1 ay sonra ABŞ Ukraynanın qaz sənayesini demək olar, tamamilə nəzarətə götürüb. ABŞ vitse-prezidenti Co Baydenin oğlu və dövlət katibi Con Kerrinin oğulluğunun yaxın dostu Ukraynada qaz emal edən şirkətin direktorları şurasının tərkibinə daxil olublar. Co Baydenin oğlunun rəhbərlik etdiyi şirkət Ukraynanın qaz sənayesinin həm istehsal, həm də ixrac prosesini idarə edir. Hələlik bu sektora investisiya cəlb edilməsi danışıqlar mərhələsindədir. Böyük maliyyə axınının 2016-cı ilin ilk 3 ayından sonra başlayacağı gözlənilir. Səbəb hələlik ölkədə investitorların narahat edən bir sıra ciddi problemlərin qalmasıdır. Bunlardan ən əsası məhkəmə sistemində korrupsiyanın tamamilə aradan qaldırılmasıdır. İslahatlara başlansa da məhkəmə sistemində rüşvət tam yığıldırılmayıb. Azad məhkəmə sisteminin olmaması investitorların kabusudur - bu yatırılan vəsaitlərin heç bir təminatının olmaması deməkdir.

Qərbin tələbləri və yeni hökumətin planları üzrə ciddi məhkəmə islahatları payız aylarında gözlənilir. Yalnız həmin islahatlardan sonra Ukrayna indi olduğu kimi riskli investisiya mühitindən çıxaraq münbit investisiya mühiti olan ölkələr sırasına daxil ola biləcək. Ölkədə iqtisadi sıçrayışlarında məhz bundan sonra baş verəcəyi proqnozlaşdırılır. Ekspertlərin fikrincə, ölkəyə investisiya axını təxminən 1 il sonra milli valyutanın möhkəmlənməsinə xidmət etməyə başlayacaq.

Əslində milli valyutanın möhkəmlənməsi prosesini başlanmış saymaq olar. 8 qırvından 41 qırvına qədər bahalaşan 1 ABŞ dolları indi 22 qırvına enib və proses hər keçən gün irəliləyir. Bizim Ukraynada olduğumuz 1 həftədə qırvına 0,05 qəpik bahalaşdı. Bu kiçik rəqəm sayıla bilər, əsas odur ki, tendensiya dayanmadan davam edir. Hökumət bunun üçün ciddi cəhdlə çalışır. Monopoliyanın aradan qaldırılması, iqtisadiyyatın liberallaşdırılması, daxili bazarın stimullaşdırılması, ölkəyə investitorların cəlb edilməsi üçün kompleks tədbirlər görülür.

**Maraqlıdır ki, Ukrayna və tərəfdaşları hökumətin ciddi işlədiyini bildirsələr də Yatsenyuk komandasını o qədər də uğurlu saymır. Yerində sayılmayan kadrlardan biri də daxili işlər naziri erməni-yəhudi əsilli daxili işlər naziri Arsen Avakovdur. Bu haqda gələn yazıda**

**□ Aygün MURADXANI Bakı-Kiyev-Bakı**

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-

betlərin dərinləşməsi siyasəti müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışsın. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investitorun "kəşfiyyat" üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfinə olmaq istəmir.

Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bun-



## Futbol bəhanədir, məqsəd - səyahət, əyləncə

Samir SARI

**S**osial şəbəkədə paylaşılan şəkillərə baxıram, statusları oxuyuram, məndə, oxumuş adamlar demişkən, belə bir qənaət hasil olur ki, avqustun 11-də ölkəmizin futbol azarkeşlərinin xeyli hissəsi Tiflis şəhərində, "Dinamo"nun stadionunda imişlər və "Barselona" - "Sevilya" matçına baxırmışlar ki, UEFA-nın superkubokunu hansı komandanın qazanacağını canlı-canlı görsünlər.

Yeni əsas məsələ budur: oyuna canlı və həyəcanlı baxmaq, Messini canlı-canlı görmək. Bu haqq-hesabı gələcək nəvə-nəticələrə danışmaq, "mən Messinin oyununa canlı baxmışam" deyə öyünmək kimi perspektivləri də var.

Məsələn, bizim böyüklerimiz o vaxt Pelenin oyununa canlı-canlı baxmayıblar, gördükləri Banişevski olub, onu da ağ-qara televizorda görüblər. Elə biz özümüz də Maradonanın oyununa eyzən cansız-cansız baxdıq və bunun xiffətini hələ də daşıyıraq, psixoloji travma almış kimi.

Bu baxımdan burdan basa-basa Tiflisə futbola baxmağa gedənləri alqışlayıram, hətta onlara qibtə edirəm. Əslində, futbol-filan da boş şeydir, əsas odur ki, şair demişkən, "dünya duracaq deyil, ey can, səfər eylə"yəsen, gedəcək yerin, bəhanən, özün ağılda dostlar çevrən olsun. Bir az da əhlikeflik, macərəpərəstlik oldumu, iş tamamdır.

Yoxsa, prinsipcə, biz iki ispan komandasının qarışmasına baxmaq üçün qonşu ölkənin paytaxtına niyə getməliyik? Buracıq deyil, oracıq deyil. Futbol oynayanlar isə nə dayımız oğludur, nə də bibimiz oğlu.

Məsəl üçün, iki italyan komandası, tutaq ki, "Milan" və "Yuventus" gəlib "Neftçilər" metrostansiyasının yanındakı "Bakı-arena" stadionunda oynasalar və jurnalist həmkarımız Aydın Bağirov həmişəki kimi bizə bilet təşkil eləsə, belkə də gedib baxmaram. Amma səmimisini deyim ki, eyni komandaların oyununa baxmaq üçün Milana, Turinə dəvət eləsələr, həvəslə gedib baxaram. Çünki burada əsas məqsəd futbola baxmaq deyil, olmadığın şəhərləri görmək, gəzməkdir.

Güman ki, avqustun 10-11-də İspaniyadan, eləcə də Avropanın hər tərəfindən tökülüşüb Tiflisə gələnlər təkçə futbol azarkeşləri olmayıblar, həm də səyahət, əyləncə, turizm həvəskarları olublar.

İndi sual çıxacaq ki, elədirsə, bəs ikicə ay qabaq, iyun ayında Bakımızda I Avropa Oyunları keçiriləndə avropalılar niyə sellənib, şellenib gəlmədilər.

Bəli, avropalı səyahət və idman azarkeşləri iyun ayında ölkəmizə axışib gəlmədilər, doğrudur. Hətta bir nəfər statistik göstəricilərə əsasən iddia edir ki, avqustun 11-də Tiflisdə olan əcnəbilərin sayı iyun ayı ərzində Bakıda olan əcnəbi turistlərin sayından 30 faiz çox olub.

Ancaq bunun ciddi ictimai-siyasi-mədəni-psixoloji-turistik-idmani səbəbləri var. Hamısını bircə-bircə sadalasaq, gerek o biri köşə yazarlarının yerindən pay götürək. Qısa şəkildə onu demək olar ki, nə oyun o oyundur (bildiyiniz kimi, futbol idman oyunlarının şahıdır), nə də biz öz mərifətimizi Avropaya lazımcına göstərə bilirik. Məlum olduğu kimi, düşmənlər də eyzən iş aparırlar, erməni dəyirmanına su tökürlər. Hələ apreldən başlayaraq deyirdilər, I Avropa oyunları boykot olunmalıdır. Turistlərə "Bakıya getməyin" deyənlər də vardı.

Sonradan hamı gördü ki, I Avropa Oyunlarının açılışı, bağlanması, oyunların özünün təşkili, qonaqların, türkün sözü, ağırlanması, bir sözlə, hər şey möhtəşəm oldu. Hətta qonaqlar üçün xüsusi sarı zolaqlı yol da düzəltmişdik, biz tıxaqlarda tıncıxa-tıncıxa qalanda, Olimpi, Zevsi, Prometeyi bir-birinə qatanda, onlar xotkar balası kimi boş yollarda şütüyüb gedirdilər.

Buradan belə nəticəyə gəlmək olar ki, bundan sonra biz gerek ya sevimli idman oyunları təşkil edək, ya da ölkəmizi elə sevimli edək ki, avropalı turistlər buraya axışib gəlmək üçün bəhanə axtarınsınlar və tapsınlar.

Amma bu tamahkarlıq, kömfürsətlik bizdədirsə, vallahı, sabah Messinin, Ronaldonun, İbrahimoviçin, nə bilim, Runinin iştirak etdiyi bir matç keçirsək və açılışda Castin Bibərlə Beyons duet oxusalar da avropalılar elliklə Tiflisə gəldikləri kimi bura axışmayacaqlar. Bəlkə heç Şirvan şəhərindən Tiflisə gedən gənclər də burdan-bura Bakıya gəlməyəcəklər. Bunu düşünmək lazım.

Son günlər mətbuatımızın əsas müzakirə mövzusu jurnalist Rasim Əliyevin döyüldü öldürülməsi və bu dəhşətli hadisədə "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun adının keçməsidir. İki gün öncə Rasim Əliyevi döyənlər və bu konfliktin səbəbkarı olan Cavid Hüseynovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi.

Son illərdə idman karyerasında yüksəliş dövrünü keçirən, "Qəbələ"nin avrokuboklardakı uğurlarında böyük əməyi olan sabiq kapitanın həbsi heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. C.Hüseynovun müdafiəçiləri onu ittiham edənlərdən az olmadı. Əsas irəli sürülən fikir isə, futbolumuzun onu itirməsi ilə bağlı səsləndi.

**Komanda.az** saytının redaktoru **Natiq Muxtarlı** hesab edir ki, Azərbaycan idmançılarının intellektual səviyyələri aşağıdır: "Belə bir deyim var. "Sağlam bədəndə sağlam güc olar". Xaricdə övladlarını idmana yazdıran valideynlər istəyirlər ki, onlar sağlam ruhda böyüsünlər. Orada idmana bağlılıq kiməsə zor göstərmək üçün deyil. Biz də isə valideynlər övladlarını idmana aparır ki, qolları zorlu olsun, kimisə döyə bilsin. İdmançılarımız idmanla başqa məqsədlər üçün istifadə edirlər. Çox təəssüflər olsun ki, ölkəmizdə idmançılara həddindən artıq göstərilən qayğı onların layiq olmadığı pulları mənim səmərələri ilə nəticələnir. Bunun nəticəsində onlar da bu fikir formalaşır ki, istədiyimizi edə bilərik. Özlərini toxunulmaz sanırlar. İdmançı layiq olmadığı məbləğləri alanda nəticəsi bu olur. Dünyanın heç bir ölkəsində futbolçuya artıq məbləğ vermirlər. "Real Madrid" Ronaldoya verdiyi məbləğdən futbolda saxlamırlar. Amma bizə baxanda çoxunun heç orta məktəb təhsili də yoxdur. Futbola başlayan şəxs təhsildən imtina edir. Nəticədə bu cür cılız dünyagörüşü formalaşır. Adi bir sözün üstündə jurnalisti döyürlər".

# Futbolumuz Cavid Hüseynovu itirdimi...

Sabiq kapitanın həbsi cəmiyyətdə birmənalı qarşılanmadı; Azərbaycan idmançılarının cinayətlərinin kökündə duran səbəblər...



**Natiq Muxtarlı jurnalistin qəti ilə bağlı həbs olunmaları arasında iki futbolçunun olduğunu da bildirdi:** "Yəqin ki, xəbəriniz var. Həbs edilənlərdən ikisi futbolçudur. Biri hətta Futzal üzrə Azərbaycan millisinin üzvü olub. İdman mətbuatında daim bu məsələləri qabartmışıq. Təkliflər vermişdik ki, klublarda ki-

tabxanalar yaradılsın. Düşünürdük ki, boş vaxtlarında belkə kitab oxuyarlar. Amma klub rəhbərlərinin heç biri layihəmizi yaxına buraxmadı. Təkcə futbolda intellekt səviyyəsi aşağı deyil. Bütün idman növlərimizdə bu hal var. İndiyə qədər çoxlu sayda idmançımız cinayət məsuliyyətinə cəlb olunub. Onlar küçə qanunları ilə yaşamağa üstünlük verirlər".

**İdman jurnalisti Azərbaycan futbolunun C. Hüseynovu itirdiyini söylədi:** "Biz Cavid itirdik. O, son vaxtlar yüksək idman formasında idi. Oyunlarında açıq şəkildə görünürdü. Bunu etiraf etməyə məcburuq. "Qəbələ"nin əsas silahı idi. Klub avrokuboklarda oyununu sırf onun üzərində qurmuşdu. Qarşıdakı vaxtlarda milli komandamızın çətin oyunları var. Sözsüz ki, Cavid bu oyunlarda bizə lazım idi. Amma təəssüf ki, olmayacaq. Onun özünün eməlləri Azərbaycan futbolunda yoxa çıxmasına səbəb oldu. Heç bir cinayət cəzasız qalmamalıdır. Cavid Hüseynov bunu düşünməli, belə bir addım atmamalı idi. Təkcə Cavid zərər dəymədi, eyni zamanda, cəmiyyət və futbolumuza ağır zərbə oldu".

□ **Cavanşir ABBASLI**

## "Qəbələ" Cavidin "Panatinaikos"la oyun üçün sifariş etdi

"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Yunanıstanın "Panatinaikos" klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk bu siyahıda 20 futbolçuya yer ayırıb. Maraqlıdır ki, bu heyətdə yer alan futbolçular arasında komandanın kapitanı, millimizin yarımmüdafiəçisi Cavid Hüseynov da var. Halbuki o, məlum hadisə ilə bağlı həbs olunub və komandaya kömək edə bilməyəcək. Üstəlik, klub rəhbərliyi də onu qeyri-müəyyən vaxta kimi komandadan uzaqlaşdırdıqlarını açıqlamışdı.



Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosni, 33. David Petrkeviç; Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Mə-

Abbasov, 44. Rafael Santos; Yarımmüdafiəçilər: 10. Dodo, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov; Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenov, 69. Aleksey Antonov.

Qeyd edək ki, "Panatinaikos"la "Qəbələ" arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə ayın 27-də Afinada keçiriləcək.

Barəsində 3 aylıq həbsqətimkan tədbiri seçilən Cavid Hüseynovun UEFA Avropa Liqasının pley-off mərhələsi üçün "Qəbələ" tərəfindən sifariş olunması təbii ki, oxucular arasında müzakirəyə səbəb olub. Oxucuların nəzərinə çatdırırıq ki, Cavidin həbsi onun pley-off mərhələsi üçün sifariş olunmasına maneə deyil. Çünki Cavidin istintaqı hələ davam edir. Həmçinin o hazırda "Qəbələ"yə məxsus futbolçudur. Bu səbəbdən klubun onu sifariş etməyə hüququ var.

**Qanunun buna imkan verib-verməməsi də maraqlıdır. Hüquqşünaslar hesab edir ki, istintaq altında olan şəxs belə bir hüquqdan yararlanması mübahisəli məsələdir və qanunda bununla bağlı birmənalı göstəriş yoxdur.**

**Son** iki gündə Çin yuanı 4%-ə yaxın devalvasiya edilib. Bu təxminən 20 il ərzində yuanın dollara qarşı ən böyük dəyər itkisi hesab edilir. Çinin Ticarət Nazirliyi bildirib ki, daha aşağı faiz ixracata təkan verəcək.

Bəs, görəsən Çin hökumətini devalvasiyaya getməyə vadar edən səbəblər nədir? Bu qərarın həm Çin iqtisadiyyatı, həm də dünya iqtisadiyyatı üçün hansı nəticələri ola, dünya bazarında neftin qiymətinə necə təsir edə bilər?

**İqtisadçı-ekspert Vüqar Bayramov** bildirdi ki, Çin hökumətinin devalvasiya ilə bağlı qərarı bir neçə önəmli faktorla şərtlənir: "Birincisi, Çinin səhm bazarında müşa-hidə edilən düşmə və Çin şirkətlərinin səhmlərinin dəyərinin kəskin azalması ölkə iqtisadiyyatı üçün probleme çevrilib. Səhmlərin qiymətinin aşağı düşməsi daha çox Çin iqtisadiyyatının mərhələli liberallaşdırılması ilə bağlı qərarın qəbul edilməsi ilə bağlı idi. Bu qərarın qəbul edilməsi Qərb investorlarının Çinin səhm bazarına daxil olması ilə nəticələndi ki, bu da investorların aldıkları səhmlərə tələbat formalaşdıraraq qiymətin artmasına səbəb oldu. Bununla da qiymətlərin yüksək olduğu dövrdə həmin investorlar aldıkları Çin səhmlərini sata-raq bazarda çıxdılar. Bu da təbii ki, Çinin səhm bazarın-

da kəskin enişə səbəb oldu. Praktiki olaraq, Çinin səhm bazarının liberallaşmasından faydalana bildi və bununla da bazardan müəyyən qədər vəsaitin kənarlaşmasına nail oldu. Səhm bazarını itirən Çin digər vasitələrlə iqtisadiyyatdakı enişin qarşısını almağa çalışdı".

**Ekspertin fikrincə, yu-anın devalvasiyasının ikinci bir səbəbi Çinin ixrac ölkəsi olması ilə bağlıdır:** "Səhm bazarındaki mövcud problemlər Çinin ixrac qabiliyyətinə təsir göstərdi, Çinin valyuta ehtiyatlarını azaltmağa başladı. Çin yu-anın devalvasiyasına getməklə ixrac qabiliyyətini artırmağa çalışır. Çünki yu-anın devalvasiyası təbii ki, dünya bazarına daha ucuz Çin məhsullarının çıxmasına və bununla da rəqabət qabiliyyətini artırmasına imkan verəcək. Nəzərə alsaq ki, dünya bazarında dollar möhkəmlənir, avronun məzənnəsi isə son bir ildə 25 faizə yaxın aşağı düşüb, bununla da bazarda Çin məhsulları ucuzlaşdı. Əslində 2015-ci ilin birinci yarım ilinin yekunları və son aylar dünya iqtisadiyyatında baş

# Çin yuanının devalvasiyasının gerçək pərdəarxası

## Vüqar Bayramov: "Ölkə ciddi bir dilemma qarşısındadır..."



verənlər bir daha təsdiq etdi ki, Çin iqtisadiyyatında problemlər var. İnzibati metodlarla idarə olunan iqtisadiyyat mövcud sərhədlərdən kənara çıxa bilmir".

**Vüqar Bayramov hazırkı durumda Çinin ciddi dilemma qarşısında qaldığını vurğuladı:** "Çin iqtisadiyyatının liberallaşması vacib idi, lakin bu zaman o Qərb investorla-

rının hücumuna davam getirə bilmir və çökür. Liberallaşmada isə illik 8 faizlik iqtisadi artıma nail olmaq olmur. Bu baxımdan Çin ciddi bir dilemma qarşısında qalıb. Ya liberallaşmanı davam etdirməlidir, bu zaman qərb investorlarının hücumuna məruz qalır. Ya da mövcud qapalı iqtisadi sistemi saxlama-lıdır, bu isə uzunmüddətli

dövr üçün arzuolunan deyil. Güman olunmur ki, Çin devalvasiya ilə nəyəse nail olacaq. 2015-ci il Çin iqtisadiyyatı üçün heç də arzuolunan il olmayıb".

**Ekspertin fikrincə, Çin yuanının devalvasiyası dünya iqtisadiyyatı üçün hər hansı global problem yaratmayacaq:** "Çinin real ümumdaxili məhsulu dünyada ikinci, nominal ümumdaxili məhsulu dünyada birincidir. Amma Çinin dünya iqtisadiyyatına inteqrasiya etməsi bu ölkədəki mövcud çətinliklərin global böhran yaranmasına gətirib çıxarmır. Qlobal böhran qorxusu yoxdur, bu olmayacaq. Lakin bu ona gətirib çıxaracaq ki, Çinin rəqibləri güclənəcək. Çin iqtisadiyyatının zəifləməsi fonunda güman olunur ki, yuanın devalvasiyası Çinin ixrac qə-

biliyyətini qısamüddətli dövrdə müəyyən qədər artırmağa bilər, amma orta və uzunmüddətli dövrdə hələlik Çinin ixrac qabiliyyətini kəskin artırmaq mümkün deyil. Mövcud vəziyyət Çinin rəqiblərinin - ABŞ, Avropa Birliyi və Yaponiyanın dünya iqtisadiyyatında payının daha da artmasına və daha da güclənməsinə gətirib çıxaracaq. Burada uzanan tərəf Çindir və devalvasiya Çinin uzumasının qarşısını ala bilməyəcək".

**Yuanın devalvasiyasının dünya neft bazarına təsirine gəlinə, Vüqar Bayramov qeyd etdi ki, Çin ən böyük neft idxalçı ölkələrindən biridir və bu ölkənin iqtisadiyyatındaki geriləmələr dünya bazarında neft tələbatına azalmaya təsir edir:** "Bu proses neftin qiyməti baxımından arzuolunan deyil. Bu baxımdan yuanın devalvasiyası neftin qiymətinə psixoloji və iqtisadi cəhətdən mənfi təsir göstərəcək. Güman olunur ki, Çin iqtisadiyyatında tənəzzül davam edərsə, bu eyni zamanda neftin dünya bazarında qiymətində azalmalarla müşahidə ediləcək".

□ **Nərgiz LİFTİYEVA**

# Neftin qiyməti ucuzlaşır; Azərbaycanı nə gözləyir?

## İlham Şaban: "İqtisadiyyatda nefti əvəzləyəcək hansısa bir sektor yoxdur"

**A**zərbaycan neftinin qiyməti ucuzlaşmağa doğru gedir. Dünən Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxarılan "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,68 dollar yaxud 1,33 faiz ucuzlaşdı. Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,40 dollara bərabərdir. Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 51,08 dollar/barel olub.

Bəs neftin qiymətinin ucuzlaşması Azərbaycana necə təsir edəcək? Ümumiyyətlə neftin qiymətinin ucuzlaşması hansı həddə qədər Azərbaycan üçün təsirsiz ola bilər?

**Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban** Azərbaycan iqtisadiyyatında nefti əvəz edə biləcək hansısa bir sektorun olmadığını dedi: "Hazırda Azərbaycanda hasil edilən neftin 75 faizi

bir şirkət tərəfindən hasil edilir - "BP-Azərbaycan" şirkəti. Bu da "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən neftdən ibarətdir. Təqribən 31,5 milyon ton neft orada hasil edilir. Bundan əlavə "BP-Azərbaycan" şirkəti "Şahdəniz" yatağında da təqribən 2,4 milyon ton da kompensasiya olaraq hasil edir. Ümumilikdə bu harada da 34 milyon ton neft hasil edilməsi deməkdir. Ölkədə



hasil edilən 41,5 milyon ton neftdən 34 milyonu "BP-Azərbaycan" şirkətinin payına düşür. "BP-Azərbaycan" şirkətinin hasil etdiyi neftin dənizdən hasil edib Ceyhan limanına çatdırılması ilə birlikdə bütün xərcləri

15 dollar ətrafındadır. Yeni çox baha başa gəlmir. Dövlət Neft Şirkətinin neftinə gəlinə isə bu bir qədər baha başa gəlir. Çünki dövlət Neft Şirkətinin payına düşən yataqlar "yaşlı" yataqlardır. Onların istismar xərcləri də bö-

yük olur. Ona görə də bu neftin işlənməsi və sahile gətirilməsi təqribən 25 dollara başa gəlir. Onun özünün hasil etdiyi neftin təqribən 80 faizindən çoxunu emala yönəldir. Yerdə qalan hissəsini isə Bakı-Novorossiyskə ixrac edir və onun bütün xərcləri təqribən 25 dollar ətrafında olur".

**İ.Şaban neftin qiymətinin ucuzlaşmağa doğru getdiyini dedi:** "Artıq neftin qiyməti ucuzlaşır. Ümumiyyətlə, neftin qiyməti bizim iqtisadiyyat üçün neft hasil edilən gündən əhəmiyyətlidir. Azərbaycanın iqtisadiyyatı neftlə nəfəs alır. Çünki bizim iqtisadiyyat monoton, bir tərəflidir. İqtisadiyyatın gəlir gətirən hissəsi neftdir. Məsələn, elə bir iqtisadi statistika var ki, burada müxtəlif rəqəmlər var. Bu rəqəmlərlə də kim necə istəyir oynaya bilər. Burada artım edə bilərlər. Sentyabrda hasil edilən nefti fevral ayı ilə müqayisə edib deyə bilərəm ki, hasilatın aşağı düşməsinə baxmayaraq, fevralda müqayisədə hasilatımız artıb. Mən istəsəm onu bu cür təqdim edə bilərəm. Bunu bu cür təqdim edənlər var. Bir də var ki, realda baş verənlər. Bu gün bizim iqtisadiyyatımızın əsası gəlir mənbəyi neft və neft məhsullarıdır. 2014-cü ilin statistikasına götürək.

2014-cü ildə yalnız neft fondumuz 16,2 milyard dollar mənfəət götürüb. Bizim Neft şirkətimiz isə 1,5 milyarddan çox mənfəət əldə edib. Bizim servis şirkətlərimiz yarım milyarda yaxın mənfəət götürüblər. Bundan əlavə 2014-cü ilin yekunlarına görə iki milyardda büdcəyə ödəyiblər. Ümumilikdə neft sektoru 18 milyard mənfəətə sahiblənib. 2 milyard da vergi şəklində qazanıb. Yəni bu 20 milyard sırf mənfəətdir. Dövlətin neftdən qazancı mənfəət şəklindədir. Bir neft sektorunun 1,6 milyard ümumi ixracı olur. Ancaq bu qeyri-neft sektorunun mənfəəti deyil. Biz hesab edək ki, bunun mənfəəti 20 faizdir. 20 faiz də 360 milyon civarındadır. Qeyri neft sektoruna ikinci bir tərəfdən baxaq. Reallıqda 18 milyard mənfəəti olub. Siz aradakı fərqi diqqət edin. Bunun əvəzində çıxıb deyirlər ki, bizim ölkə neftdən asılı deyil. Ölkə kənd təsərrüfatı, turizmdən qazanc əldə edə bilmir. Ona görə də bizim ölkə üçün neftin əhəmiyyəti olan sektordur və qarşımızdakı yaxın illər ərzində də bu belə olacaq. Çünki iqtisadiyyatda onu əvəzləyəcək və ya yaxınlaşacaq hansısa bir sektor yoxdur".

□ **Günəl MANAFLI**

**A**vqustun 12-də bir qrup Zığ qəsəbəsi sakini etiraz aksiyası keçirdi. Onlar sürüşmə zonasındaki evlərinin taleyi ilə bağlı aidiyyəti qurumlardan açıqlama tələb edirdilər. Aksiya iştirakçıları hadisə yerində olan musavat.com-un müxbirinə bildirdilər ki, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən 55 evin sakinlərinə köçürülmələri ilə bağlı xəbərdarlıq edilib. Sakinlərə kirayə evlər təklif olunsada, neçə ay həmin evlərdə qalacaqları deyilmir. Çıxarıldıqları evə görə isə heç bir kompensasiya ödənilməyəcək.

Dəqiq məlumat əldə edə bilməyən Zığ qəsəbəsinin sakinləri Prezident Administrasiyasına yollanıblar. Administrasiyadan isə bildiriblər ki, onları baş nazirin müavini Abid Şerifov qəbul edəcək. Lakin narazı sakinlər Abid Şerifov tərəfindən qəbul edilməyib.

Bir neçə gündür ki, qəzalı evlərin qaz və işıq saygıcaqları sökülüb. Sakinlər evdə yaşadıklarını əsas götürərək buna etiraz edirlər. Lakin sakinlərin etirazına məhəl qoyulmur.

Ərazidəki evlərin vəziyyəti elədir ki, baş verə biləcək kiçik bir sürüşmə onlarla insanın həyatını təhlükə altına ata bilər. Yamaqlarda yerləşən evlərin əksəriyyətində çatlar var. Sürüşmələr bir neçə evi isə tamamilə uçurdu.

Ötən illər ərzində aidiyyəti qurumlar sakinlərin köçürülməsi prosesini həyata keçirməyib. İndi yaranan vəziyyət onu göstərir ki, 100-dən çox evin sakini ölümün gələcəyini istənilən an gözləyir.

**Qəsəbə sakini Afaq Bayramova musavat.com-a açıqlamasında bildirdi ki, yaşadığı ərazi 10 ilə yaxındır ki, sürüşmə zonasıdır:** "Yaşadığımız yer sürüşmə zonasıdır. 5 ildən çoxdur ki, Nazirlər Kabinetinə gedib-gəlirik. Müraciətlərimiz əsasında 120 ev siyahıya alındı. Bu evlərdən 52-si tamamilə qəzalı vəziyyətdədir. 15 evin sakinini kirayəyə köçürdülər. 1 ay ərzində kompensasiya veriləcəyi deyildi. Lakin sonradan onlara dedilər ki, kompensasiya verilməyəcək. Kirayə pulunu isə öz ciblərindən ödədiklərini dedilər. Səsimizi Nazirlər Kabinetinə eşitsin. Körpə uşaqlarla bu vəziyyətdə qalmışıq, hər an həyatımız təhlükədədir".

**Digər qəsəbə sakini Əlcan Abbasovun** şikayəti isə başqaqdır. Ə.Abbasovun evi qəzalı vəziyyətdə olsa da siyahıya alınmayıb. Maraqlısı isə odur ki, onun evinin hər tərəfində olan evlər siyahıya çoxdan alınıb: "Evimin ətrafında olan qonşularım qeydə alınıb. Necə olur ki, mənim ətrafımda olan evlər qəzalı olur, amma mənim evim yox? Məqsəd nədir? Niyə qeydə alınmır, bilmirik".

**Qəsəbə sakini Məşuqə Mövlanova** isə öz ölümünə qol çəkməyən sakinlərdəndir. Yeni M.Mövlanova icra hakimiyyətinin ona təqdim etdiyi sənədə qol çəkib və razılıq verib ki, ev uçarasa, məsuliyyəti özü daşıyacaq: "4 il əvvəl də gəldilər ki, evdən çıxın. Amma kompensasiya təklif etmədilər. Elə dedilər ki, evdən çıxın, qəzalıdır. Biz də yaşayacaq yerimiz olmadı üçün çıxmıyıq. Bizdən özləri gətirdikləri sənədə qol çəkməyimiz istədilər. Həmin sənədə qol çəkdik ki, biz özümüz könnüllü olaraq, bu evdə yaşayacağıq. Evimizin sənədi yoxdur, torpağın şəhadətnaməsi var. Mən o sənədə qol çəkdiyim üçün indi mənim evimi qəzalı evlərin siyahısına salmayıblar. Evimizin aşağısı dəfələrlə sürüşüb. İki beton divar tikdirmişik ki, sürüşmənin qarşısını alaçaq. Evlərin qazını, işığını kəsirlər, amma demirlər ki, nə vaxt çıxacaqsınız. Mətbuata danışan sakini elə bil qara siyahıya salırlar".

Hacıbala Abutalıbov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olanda bu torpaqları almışdıq. Torpaqları bizə Hacıbala Abutalıbov satıb. Bəs indi hani? Cənab prezident dedi ki, evlər sənədləşdiriləcək. Amma birçə dəfə də olsun, gəlib maraqlanan olmadı".

# Zığ sakinlərinin həyatı təhlükədə

Sürüşmə zonasında yaşayan sakinlər aksiyaya keçirdi; hər an onlarla insan həyatını itirə bilər; vətəndaşlara "ölüm kağızı"na qol çəkirlər...



Qəzalı evlərin sakinləri ilə söhbət edərkən əraziyə gələn icra hakimiyyətinin nümayəndəsinin də fikirlərini öyrənməkdik. Suraxanı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Xanoğlu Allahverdiyev qəzalı evlərin sakinlərinə bir neçə il əvvəl də xəbərdarlıq edildiyini dedi.

**Ərazinin sürüşmə zonası olduğunu deyən X.Allahverdiyev qeyd etdi ki, vətəndaşların şikayəti əsasında Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar qəsəbədə 120 evə baxış keçirib və siyahı hazırlanıb:** "Bu evlərdən 52-sinin qəzalı vəziyyətdə olması müəyyənləşdirilib və Nazirlər Kabinetinə Fövqəladə Hallar Nazirliyinə tapşırıq verib ki, bu evlərin sakinləri köçürülsün. Qalan evlərin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi isə Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılıb. Rayon İcra



Hakimiyyəti də vətəndaşlara bildiriş verir ki, burada yaşamaq olmaz. Bu sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçündür. 52 evin sakinini kirayədə yerləşdirilməsi üçün vəsait ayrılıb".

**İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, sakinlərin kirayələrdə nə qədər qalması Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq:** "Məsələnin həlli Nazirlər Kabinetinə və

Fövqəladə Hallar Nazirliyindən asılıdır. Biz sadəcə sakinlərə xəbərdarlıq edirik ki, burada yaşamaq olmaz. Əgər bir hadisə baş verərsə, icra hakimiyyəti məsuliyyət daşıyacaq. Vətəndaş isə yaşayacağını deyir. Belə olan halda vətəndaş sənədə qol çəkir və notarius da təsdiq edir ki, o öz təhlükəsizliyinə özü cavabdehdir".

İcra nümayəndəsi əminliklə qeyd etdi ki, 2010-cu ildən bu-

günədək ərazidə heç bir tikinti işi aparılmayıb.

Lakin sakinlər bildirdilər ki, ərazidə tikinti işləri gedir. Yeni tikilər də bunu sübut edir.

Zığ qəsəbəsində baş verən sürüşmə nəticəsində 500-dək ev zərər çəkib. Qəzalı vəziyyətdə olan 10 ev köçürülüb. İndi isə 52 ailə köçürülür.

Bir müddət əvvəl də Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmənin aktivləşdiyini açıqlamışdı.

**Bu ərazidə hər an faciə baş verə bilər və öncədən qarşısı alınmalıdır. Bir vaxtlar ekspertlər, mətbuat penoplasla üzən binaların təhlükə mənbəyi olduğunu bildirdəndə, bu, qalaqardına vuruldu, sonda iki bina yandı və 15 nəfər həyatını itirdi. Əgər sürüşmə zonasındaki təhlükə aradan qaldırılmazsa, qısa zamanda orada da tələfat ola bilər.**

İlkin MURADOV  
Fotoqraf müəllifidir

## 77 nəfərin zəhərləndiyi "Zəngəzur" bağlanmayıb

"Biz 12 ildir ki, fəaliyyət göstəririk və bu günə kimi bizdə belə bir hadisə olmamışdı"

**X**əbər verdiyimiz kimi, bir neçə gün öncə baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar "Zəngəzur" restoranı bağlanıb. Şadlıq evində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar aparılan laborator müayinələrin nəticələri də artıq məlum olub. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev "Report"a bildirdi ki, şadlıq evindən ümumi gigiyena vəziyyətini aydınlaşdırmaq üçün 22 yaxma nümunəsi götürülərək analiz olunub: "22 yaxma nümunəsindən 9-da bağırsağ çöpləri aşkar edilib. Mikrobioloji çirklənmələr boşqablarda, salat qablarında, xüsusilə də işçilərin, eləcə də aşpazın, çörək doğrayanın, qabuyunun əllərində (hansı ki, onların əlləri tərtəmiz olmalıdır) müəyyən olunub. Eyni zamanda, müəssisədəki suyu da yoxlamışıq. Suda heç bir problem çıxmadı".

O, həmçinin qeyd edib ki, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qəbul etdiyi qərarı həm sahibkara, həm də aidiyyəti dövlət qu-

rumlarına təqdim edib: "Həmçinin 80 nəfərədək insanın zəhərlənməsi səbəbi ilə rayon prokurorluğuna müraciət edilib. Sahibkar müəssisənin fəaliyyətini icazəsiz olaraq özbaşına bərpa etmiş olsa, o za-

man məsuliyyət daşımış olacaq. Bir məsələ də var ki, şadlıq evinin fəaliyyəti davamlı olaraq qadağan edilməyib. Sadəcə, baş verən hadisəyə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Bunun üçün həmin müəssisəyə artıq gigiyenik tələblərin yerinə yetirilməsi barədə təkliflər verilib".

Məlumat üçün bildiririk ki, avqustun 8-də Binəqədi rayonundakı "Zəngəzur" şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlər əsasən Kliniki Tibbi



Mərkəzə və 7 nömrəli Uşaq Yoxlu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilib.

Bundan sonra Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi "Zəngəzur" şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Amma əldə etdiyimiz məlumata görə, obyekt fəaliyyətini hələ də davam etdirir. Məlumat dəqiqləşdirmək üçün adıçəkilən restorana baş çəkdik.

Restoran hər zaman olduğu kimi müştəri qəbul etməyə hazır idi. Jurnalist olduğumuzu bildirmədən, restorana daxil olduq. Özümüzü müştəri kimi təqdim edərək, qiymətlər və şəraitlə maraqlandıq. İlk baxışdan

hər şey qaydasında görünürdü. Sadəcə içəridə xlor qoxusu güclü formada hiss edilirdi. Bunun da səbəbi, restoranda dezinfeksiya işlərinin aparılması idi.

**Restoranın direktoru Şükür Məmmədovla** söhbət etdik. Müştəri kimi suallar verərək, bilgi toplamağa çalışdıq. Söhbət yeməklərin keyfiyyətinə çatdıqda, Ş.Məmmədov özü zəhərlənmə ilə bağlı danışımağa başladı: "Biz 12 ildir ki, fəaliyyət göstəririk və bu günə kimi bizdə belə bir hadisə olmamışdı. Bu hadisədə bizim günahımız yoxdur. Toy normal keçib, bitib. Hər zaman olduğu kimi, toy sahibləri istifadə edilməyən yeməkləri

aparıblar. Amma normal şəkildə yox... Çünki biz istək olarsa, özümüz səliqəli formada, qıdanın saxlanılma şəraitini gözə alaraq, onları qablaşdırıb, toy sahibinə təqdim edirik. Bunlar isə özləri selofan torbalara yeməkləri doldurublar. Hava da istidir. Yeməklər xarab olub. Sonra onu yeyiblər və zəhərləniblər. Biz fəaliyyətimizə davam edirik. Restoran bağlanmayıb. Sadəcə, laborator müayinələr götürülüb, nəticələrini gözləyirik. Ekspertizadan da gəlmişdilər. Dezinfeksiya da edilib. Bizim heç bir problemimiz yoxdur".

"Yeni Müsavat"ın əldə etdiyi məlumata görə, "Zəngəzur"un yaxınlığında onunla eyni tipli - yeni şadlıq sarayı, restoran və saunası olan "White Palace" adlı kompleks tikilib. Məlumatda iddia olunur ki, həmin obyekt Azərbaycanın çox nüfuzlu generallarından birindəndir. Həmin adam "Zəngəzur"un sahibindən kompleksi bağlamağı tələb edib. "Zəngəzur"un sahibinə hətta kompleksi satmaq təklif edilib. Obyektə 7 milyon dollar qiymət qoyulsa da, general adamları yalnız 3 milyon verə biləcəkləri deyiblər. Anlaşma bu səbəbdən alınmayıb.

Məhəmməd TÜRKMƏN  
Fotoqraf müəllifidir

Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

**KİVDF**

www.kivdf.gov.az

**Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

# Qarabağ



deputatı, diplomat və hətta ordu generalı idilər. Ancaq buna baxmayaraq, 1-ci Dünya müharibəsi başlayandan sonra ermənilər kütləvi şəkildə Osmanlı İmperiyasının düşmənlərinin tərəfinə keçməyə başladılar".

Sonda politoloq onu qeyd edib ki, "bütün bunlara görə erməniləri günahlandırmaq mənasızdır, çünki artıq onların tarixi taleyi və milli psixologiyası belə gətirib". "Lakin hələlik Rusiyanın "müşəri" (forpostu) olan ermənilərin bu verdişini həm Moskva, həm də onların hazırda xilas üçün nəzərlərini saldıqı böyük dövlətlər ciddiyyə alıb yadda sax-

İşğalçı Ermənistanın iqtisadi durumu aydan-aya ağırlaşdıqca, ölkə daha sürətlə boşaldıqca onun gələcəyi ilə bağlı toplumda, ictimai-siyasi, ekspert dairələrinə bədbinlik və narahatlıq da güclənir. İş o yerə çatıb ki, bəziləri əgər iqtisadçı-ekspert Andranik Nikoqosyanın təmsalında Ermənistanın bütünlüklə Rusiya tərkibinə keçməyi təklif edərsə, digərləri ən azı, Dağlıq Qarabağ probleminin Ermənistanı heç bir faydasının olmadığını, zamanın artıq ermənilərə işləmədiyini və Ermənistanın indiki simvolik müstəqilliyindən də tezliklə heç nə qalmayacağı barədə xəbərdarlıq etməkdədirlər.

Rusiya qarşı Avropa Birliyi və ABŞ-ın sanksiyalarından sonra təcavüzkarın durumu bir az da sürətlə pisləşməyə üz tutub. Bu da təbiidir, çünki forpost Ermənistanın iqtisadiyyatı, ölkənin strateji əhəmiyyətli energetik sferası bütünlüklə Moskvanın nəzarətindədir və Rusiyanın bu sahədə üzleşdiyi problemlər avtomatik şəkildə Ermənistan da ağırlı əks-səda verir.

Məsələn, bahalaşma, erməni milli pul vahidinin dəyərdən düşməsi, Rusiyadan əmək miqrantları tərəfindən Ermənistandakı ailələrə göndərilən pul vəsaitlərinin həcminin 2 dəfə azalması (rəsmi statistikadır) bu qəbildəndir. Özü də prosesə ağırlaşma tendensiyası xarakterikdir.

Rusiyanın izolyasiyası, ona qarşı Qərbin tətbiq elədiyi və mütəmadi şəkildə sərtləşdirdiyi sanksiyalar, güclənən maliyyə-iqtisadi çətinliklər fonunda erməni KİV-lərində son vaxtlar İrəvanın Moskvadan ifrat asılılığının faydalı olmasını şübhə altına qoyan şərhlər çoxalıb. Yeni belə təəssürat yaranır ki, nəhayət, ermənilər Rusiyanın sayəsində nəinki Dağlıq Qarabağın de-yure Ermənistanı birləşdirilməsinə heç vaxt nail ola bilməyəcəkləri-

ni, üstəlik iqtisadi rifaha da qovuşmayacaqlarını və bundan da betəri, Ermənistanın simvolik müstəqilliyinin də əldən gedəcəyini dərk etməyə başlayıblar.

**Politoloq Rasim Musabəyov** erməni cəmiyyətində bu yöndə baş qaldıran ovqata maraqlı şərh verib. Musabəyov deyir: "Bu materiallarda İddia edilir ki, Rusiya ermənilərin narahatlığını ciddiyyə almadan Azərbaycana geniş miqyasda müasir silah-sursat satır, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü xarici sərmayələrin cəlb edilməsinə yardımçı olmayıb, Rusiyaya ixracın həcmi, bu ölkədən Ermənistan pul köçürmələri isə nəinki artmayıb, əksinə, azalıb".

**Politoloq yaranmış vəziyyətdə ermənilərin öz tarixi ənənələrinə sadıq qalaraq, daha varlı və güclü himayədar tapmaq üçün kənarlara boylanmasını qanunauyğun hal hesab edir:** "Bu məqsədlə Moskvaya tərəf qorxaq şəkildə boylanmaqla yanaşı, Serj Sarkisyan və onun nazirləri Brüsselin (Avropa Birliyi - red.) və Vaşinqtonun orbitinə keçməyin mümkünlüyü zondaj etməkdədirlər".

## Ermənistan özünə yeni sahib axtarışında

Rusiyanın sanksiyalardan zəifləməsi işğalçı ölkəni də gündən-günə daha ağır duruma salır; **Rasim Musabəyov:** "Mövcud şəraitdə ermənilərin daha varlı və güclü himayədar tapmaq üçün kənarlara boylanması onların milli psixologiyasından

**Musabəyov ardınca bildirir:** "Məsələ ondadır ki, ermənilər nə qədər öz qədimlikləri və nailiyyətləri ilə öyünsələr və mahiyyət etibarilə onlar balaca bir xalqdır. Və "Böyük Ermənistan" haqda miflərə rəğmən, tarix boyu onlar həmişə regiondakı bu və ya başqa dominant dövlətin qulluqçuları olublar və məhz bu keyfiyyətdə də özlərini qoruyub saxlaya biliblər. Ermənilərin güclülərə xidmət göstərməyə

hazırlığının əks tərəfi isə xəyanət, namərdlik, vəfasızlıq olub".

**Müəllif bu xüsusda tarixdən bir neçə fakt gətirir:** "Məsələn, Kilikiyanın pirat-erməniləri Spartakı aldatdılar və satdılar - İtaliyada üsyana qalxan qulları daşımaq üçün böyük bir ödəniş almaqla. Ancaq ermənilərin vəd etdiyi gəmilər limana gəlib çıxmadı. Spartak məcburən geri - şimala hərəkət etməli oldu, la-



kin Krass tərəfindən dərəcədən azad edildi və öldürüldü.

Başqa bir tarixi fakt: xırda Qarabağ knyazı erməni Smbat onun qonaqpərvərliyinə etibar edən Babəki aldatdı, Babəki satqıncasına ələ keçirdilər və böyük bir mükafatın qarşılığında xəlifəyə təhvil verdilər. Ermənilər həmçinin, ərəblərin, daha sonra isə səlcuq türklərinin hücumu üçün cəbhə açmaq la Bizansı satdılar. Eyni şey ermənilərin imtiyazlı statusda olduqları ("millətli sadıq") Osmanlı İmperiyasında yaşanıb. Onlara imperiyada ticarət, maliyyə, sənaye sahələrində geniş imtiyazlar verilməmiş, bir çox ermənilər nazir vəzifələri də daxil olmaqla, yüksək postlara təyin edilməmişdilər, bir çoxu parlament

lasa, pis olmaz" - əlavə edib Musabəyov.

Politoloqun yazdığıları sözsüz ki, həqiqətdir. Ermənilərin xəyanətkar, namərd psixologiyasını isə tək ruslar, avropalı və amerikalılar deyil, ən əvvəl 100 ildən çoxdur bu psixologiyaya təhvil verdilər. Ermənilər həmçinin, ərəblərin, daha sonra isə səlcuq türklərinin hücumu üçün cəbhə açmaq la Bizansı satdılar. Eyni şey ermənilərin imtiyazlı statusda olduqları ("millətli sadıq") Osmanlı İmperiyasında yaşanıb. Onlara imperiyada ticarət, maliyyə, sənaye sahələrində geniş imtiyazlar verilməmiş, bir çox ermənilər nazir vəzifələri də daxil olmaqla, yüksək postlara təyin edilməmişdilər, bir çoxu parlament

**Unutmayaq ki, söhbət həm də Dağlıq Qarabağ probleminin ədalətli həllindən və uydurma erməni "soyqırımı" iddialarını tarixin arxivinə verməkdən gəlir.**

## Qatilə görə rus-erməni davası böyüyür



**R**usiyanın Gümrüdəki 102-ci hərbi hissəsinin əsgəri Valeri Permyakov barəsində fərarilik və silah oğurluğu ilə bağlı iş üzrə məhkəmə prosesi Ermənistandakı Rusiya qarnizonuna aid hərbi məhkəmədə keçiriləcək. Bu məsələ işğalçı ölkə mətbuatında yenidən geniş müzakirə mövzusuна çevrilib (anspers).

Səbəb məhkəmənin rus əsgərinin bu il yanvarın 12-də törətdiyi qətl hadisəsinə görə deyil, məhz fərarilik və silah oğurluğu işi üzrə keçirilməsidir. İş ondadır ki, əvvəllər qətl haqqında iş Ermənistan məhkəməsində baxılacağı bildirilsə də, sonradan məhkəmənin rus hakimləri tərəfindən aparılacağı açıqlandı. Hətta Dövlət Dumasının MDB və Avrasiya inteqrasiyası məsələləri üzrə komitəsinin sədr müavini Oleq Lebedev ermənilərin könlünü almaq üçün Gümrüdə Valeri Permyakovla bağlı məhkəmə prosesinin Ermənistan ərazisində keçiriləcəyini söyləsə də, məhkəmə hələ baş tutmayıb. Həmin məhkəmə prosesinin 2016-cı il yanvarın 30-dək təxirə salındığı açıqlanıb.

Rusiya hüquq-mühafizə orqanları Permyakovu fərarilikdə və silah oğurluğunda ittiham edir və bu barədə sənədləri dünən başlayacaq məhkəməyə təqdim etməli idi. Yerli mətbuatın yazdığı kimi, hələ Gümrüdə Avetisyan ailəsinin vəkilləri qətl haqqında açılan cinayət işi üzrə İstintaq Komitəsinə dəvət edilməyiblər. Vəkil Yerem Sarkisyan bildirib ki, hazırda hadisə ilə bağlı toplanmış sənədlər Rusiya tərəfindədir. İttiham edilən Valeri Permyakova gəlincə, o, Rusiya hərbi bazasındadır.

Xatırladaq ki, Permyakov Gümrü şəhərində ikisi körpə olmaqla 7 nəfərlik ailəni qəddarlıqla öldürüb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, əsgərin psixoloji problemləri olub. Permyakov orduya il yarım qabaq çağırılıb. Əvvəlcə o, Rusiyanın Çita şəhərində xidmət göstərmiş, dekabrda onu Ermənistandakı hərbi bazaya keçiriblər.

Bir sözlə, indi ermənilərlə ruslar arasında qalmaqla böyüyür. Gümrüdə yaşayan ermənilər rus hərbiçilərə qarşı nifrət hissi ilə yaşayırlar və bunu yeri gəldikcə gizlətmirlər. Bu gərginliyin səngiyib-səngiməyəcəyi isə cinayəti törətməkdə şübhəli bilinən Permyakovun məhkəməsinin başa çatmasından sonra görünəcək.



## TƏBRİK

*Cafarova Duyğu Asif qızını əmisi qızları Zəhra, Sevil və əmisi oğlu Elbrus təbrik edirlər! Əzizimiz Duyğu səni 1 yaşının tamam olması münasibətilə təbrik edirik. Sənə minlərlə sevgi və öpücük göndəririk burdan. Bil ki, unudulmadın, unutmadıq. Və bir də sənə Günəş qədər isti, qur dənəsi qədər aydın, yağmur qədər saf və təmiz, dəniz kimi mənalı bir ömür diləyirik. Doğum günün mübarək!*



## Hövsandan şikayət var...

Əhali bahalıqdan, piyada keçidinin olmamasından, məmur özbaşınalığından gileylənir

**H**övsan qəsəbə sakini Namaz Məmmədov redaksiyamıza müraciət edərək qəsəbədəki özbaşınalıq və bahalıqdan şikayət edib. Şikayətçi qəsəbənin sanki aidiyyəti qurumlar tərəfindən unudulduğunu bildirir: "Hövsan qəsəbəsində hər şey bahadır. Burada əti başqa yerlərdən nisbətən 50 qəpik, 1 manat baha satılır. Meyvə və tərəvəzlərin də qiyməti xeyli bahadır. Qəsəbə sakinləri bazarlıq üçün hər dəqiqə şəhərin mərkəzinə gələ bilmədikləri üçün məcbur olub bu işbazların baha qiymətə satdıqlarını alır".

Qəsəbə sakini yazır ki, Elman Qasimov küçəsi, 15 nömrəli evlərin arxasında, Hövsan Olimpiya İdman Kompleksinin yanında bir neçə dəfə ağır yol-nəqliyyat hadisəsi baş verib: "Həmin hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib. Buna baxmayaraq yenə də bura piyada keçidi qoyurlar. Qəsəbədə Heydər Əliyevin heykəli ilə üz-büz yerləşən dayanacaqın şüşələrini bir ildən çoxdur ki, külek qırıb, hələ də təmir edilməyib. Hövsan qəsəbəsindən beton yola qədər olan təxminən on beş kilometrlik məsafədə bir dənə də olsun işiq yoxdur. Bu yolda gecələr tez-tez ağır yol-nəqliyyat hadisələri baş verir. Qəsəbəyə cəmi dörd avtobus marşrutu işləyir. 103 nömrəli marşrutun sürücüləri gündüzdən sonra səmişinləri 1 saatdan artıq gözlədirlər. Avropa Oyunlarına qədər 175 saylı marşrut "28 may"a qədər işləyirdi. Oyunlar zamanı son dayanacağı Xətai metrosuna dəyişdilər. Oyunlardan iki ay keçməsinə baxmayaraq marşrutu əvvəlki xəttinə qaytarmaq istəmişlər".

Şikayətçi aidiyyəti qurumlardan qəsəbənin problemlərinin həll edilməsini xahiş edir.

□ Günel MANAFILI

## Zaqatalada qadın qohumunu bıçaqla öldürdü



**Z**aqatalada 48 yaşlı kişi qətlə yetirilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayonun 3-cü Tala kənd sakini, 1967-ci il təvəllüdü Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub. Zaqatala Rayon Polis Şöbəsinə də hadisənin rayonun 3-cü Tala kəndində baş verdiyi təsdiqlənib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, 48 yaşlı Qaziməhəmməd İbrahimovu onun qohumu, kənd sakini, 1984-cü il təvəllüdü Günel Ömər qızı İsgəndərova bıçaqlayaraq öldürüb. Qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qaziməhəmməd İbrahimov bir neçə il əvvəl həyat yoldaşından ayrılıb. Qətl törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

## Bakıda restoranda dava salan şəxs tutuldu

**B**akıda restoranda dava düşüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, insident Xətai rayonu ərazisindəki restoranların birində yaşanıb.

Şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.

Xətai Rayon Polis İdarəsinin (RPI) 35-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rəfayel Hüseynov olduğu müəyyən edilib və saxlanılıb.

Saxlanılarkən onun üzərində aşkarlanan idman tapançası götürülüb.

## Bakı sakininin 20 manatını alan 4 nəfər tutulub

**B**akı sakininin 20 manatını alan 4 nəfər tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan şəxs Bərdə rayon sakini Şəhriyar Hüseynovu bıçaqla hədələyib 20 manatını alıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakinləri Tural Mustafayev, Cahandar Pərvaniyev, Bərdə rayon sakini Ayxan Hüseynov və Biləsuvar rayon sakini Emil Məmmədov tutulublar.



## AzTV-nin əməkdaşı motosiklet qəzasında öldü

**A**zərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı qəzaya düşərək dünyasını dəyişib. Qurumdan AzNews.az-a verilən məlumata görə, dünyasını dəyişən şəxs 24 yaşlı Nadir Köçərlidir. Televiziyanın quruluş rekvizit sexinin quruluşçu dekoratoru vəzifəsində çalışan N.Köçərli bu gün Xətai rayonunda şəxsi motosikleti ilə qəzaya düşüb.

Gənc dekorator hadisə yerində dünyasını dəyişib. Allah rəhmət eləsin!



## Məhkuma kartofun içində narkotik ötürmək istəyən şəxs tutuldu

**I**stintaq təcrüdəsinə narkotik ötürmək istəyən şəxs yaxalanıb. Bu barədə Penitensiar Xidmətin ictimaiyyətə əlaqələr şöbəsi məlumat yayıb. Xəbərə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcrüdəsinə saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin yanına sovqat gətirmiş Bakı şəhəri, A.Ağayev küçəsi, ev 50 ünvanında yaşayan vətəndaş Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman bir ədəd kartofun içərisinə kустar üsulla yerləşdirilmiş, sellofana bükülmüş, xalis çəkisi 1,27 qram olan narkotik vasitə - mariyuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

## Analoqu olmayan cinayət: ata nəvəsi üstündə bıçaqlanma olayı

**B**akıda maraqlı bıçaqlanma hadisəsi baş verib. Avropa.info xəbər verir ki, Astara rayon sakini Yaqubov Rauf 11.08.2015 tarixində qayını Feyziyev İlham tərəfindən sol baldırından 6 bıçaq zərbəsi ilə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi isə çox maraqlıdır. Belə ki, 8 il bundan əvvəl Raufun övladı dünyaya gəlib. Həmin zaman Raufun övladına nəvəsi göstərməsi, onun beşiyini yelləməsi İlham tərəfindən lağla qarşılanmış. İlham Raufa "sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən" deyirmiş.

İllər ötür, Raufun qayını İlham evlənin və onun da bir övladı dünyaya gəlir. İlham da eynən yeznəsi kimi övladına nəvəsi göstərir, körpənin beşiyini yelləyirmiş. Bunu gören Rauf 8 il əvvəl ona deyilən sözü unutmayıb və qayınına qaytarır. "Sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən".

Bu sözdən sonra yeznə-qayın bir neçə dəfə görüşür, amma aralarında heç bir münasibət, söz söhbət olmur. Avqustun 11-də isə telefonla danışan yeznə-qayının arasında mübahisə yaranır və görüş təyin edirlər. "Elmlər Akademiyası" metrostansiyası ətrafında görüşürlər və qayın yeznəsinə sol baldırından 6 bıçaq zərbəsi vurur. Yeznəsinə bıçaqla vurdudan sonra isə hadisə yerini tərk edir.

## Elan

**24.09.1958-ci il təvəllüdü Əliyev Fuad Əli-ağa oğlunun şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.**

## Əyləncəli, sürətli, asan!



Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dilynə bilərsiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərindən və dərindən İngiliscə danışmaq!
- ✓ Süzləri əzbəzləməklə deyil onları istifadə edərək öyrənmək!
- ✓ Danışmaq sürətli qrammatika bilgisi əldə etmək!
- ✓ Ola tolaflar və güvənə danışmaq
- ✓ Real İngiliscə sərbəstlik

**EXPLOSION** English  
dərsləri kursumuzun təsəvvüratda həyata keçirilir.

Bakı şəhəri, Binyat Sərdarov küç. 2, ev 2  
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 5  
(İçəri Şəhər metrosu, İran səfərliyinin yan)

## Kişilər!!! Axırncı sans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibse, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- \* Cinsi zəiflik, meyilin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- \* Prostat adenoması (vəzidə düyünlərin əmələ gəlməsi)
- \* Cinsi vəzirlər-xayaların böyünməsi və ya kiçilməsi
- \* Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- \* Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- \* Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Yuxusuzluq və yuxu pozuntuları
- \* Sidik aktlarının gecə və gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- \* Yuxuda ikon və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- \* Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- \* Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

**H**ansisa ölkəyə səfər edərkən o ölkənin füsunkarlığı ilə yanaşı, insanların gülər üzlüklüyü, mehribanlığı da insanları cəlb edir və bizi həmin yerlərə bir daha üz tutmağa vadar edir. Buradakı ofisiantların, satıcıların, mühafizəçilərin bir sözlə, xidmət sektorunda çalışan hər kəsin mehribanlığı, nəzakəti insanda xoş təəssürat yaradır.

Ancaq təəssüflər olsun ki, bu sözləri Azərbaycan haqda demək çətinidir. Müştəri hansisa ərzaq mağazasında hansisa qidanın yerini və qiymətini soruşduqda satıcı həmin müştəriyə elə cavab verir ki, insan mağazaya girdiyinə və nəse aldığına peşman olur. Restoran və kafelərə gəlincə isə, əksər vaxtda ofisiantların əlcəksiz, çirkli əllərlə müştərilərə qulluq etdiyinin şahidi oluruq. Müştəri ofisianta bunu irad tutduqda yenə kobud söz və ya davranışla qarşılaşır.

Ümumiyyətlə, Azərbaycanda istər ticarət, istərsə də xidmət obyektlərində müştəri məmnuniyyəti hər şeydən obyekt sahibinin istəyindən, satıcıların davranışından sonra gəlir. Nəticə də göz qabağındadır. Müştərilər çox hallarda xidmətin, adi insani rəftarın onlara xoş gəlmədiyini bildirib bir dəfə getdikləri obyektlərə artıq ikinci dəfə getmirlər. Lakin görünür, bu cür vəziyyət obyekt sahiblərinin və həmin obyektlərin əməkdaşlarını elə də maraqlandırmır. Belə olmasaydı, obyekt açmazdan və ya əməkdaş işə götürməzdən əvvəl müştəri ilə davranış qaydaları haqqında heç olmasa, adi məlumatları öyrənərdilər.

Dünyanın əksər ölkələrində müştərilərlə davranış qaydaları barədə dövlət və qeyri-hökumət təşkilatları tərəfindən seminarlar təşkil edilir. Türkiyənin böyük şəhərlərinin

də isə hətta bələdiyyələr bazar satıcılarını pulsuz seminarlara cəlb edərək onlara müştəri ilə necə davranmağı, həm də daha çox müştəri cəlb edib daha çox pul qazanmağın yollarını öyrədirlər. Ölkəmizdə isə, nəinki bazarlarda, hətta reklamları televiziya ekranlarından düşməyən brend ticarət mərkəzlərində, mağazalarda bundan xəbərsizdirlər.

**Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov** xidmət sektorunda çalışanların ən azından kurs keçmələrinin vacib olduğunu bildirdi: "Xidmət sektorunda çalışan insanlar ən azından kurs, treninq keçməlidir. Əlbəttə, bunun özəl səbəbləri də var. Azərbaycanda restoran, kafe biznesi çox təəssüf ki, ailə biznesi səviyyəsində deyil. Başqa ölkələrdə çox varlı insanların kafe işlətdiklərini və həmin sahibkarın özünün xəmir yoğurduğunu görmüşəm. Çünki onların biznesi ailə, dedə bədən gəlmə bir biznesdir. Ona görə də onlar öz brendlərini ayaq alta atmaq istəmirlər. Azərbaycanda isə bu sahədə böyük problemlər var. Keçən il mən Azərbaycanın bütün regionlarında, bu il isə Yardımlıda, Lerikdə monitorinqlər apardım. Keçən il siz deyən problemlərlə bağlı Hacıkənd istiqamətində demək olar, 50-ə yaxın restorana getdim. Göygöl başlayan yerdə məşhur bir restoran var. Hansı ki, insanlar o restoranda otura

# Xidmət sektorlarında çalışanların kobud rəftarı müştəriləri bezdirib...

**Eyyub Hüseynov:** "Onlar ən azından kurs, treninq keçməlidirlər"  
**Çingiz İsmayılov:** "Bu sahədə bərpad vəziyyət təhsillə yox, ümumi mədəniyyət və tərbiyə ilə bağlıdır"



bilmək üçün növbəyə durur. Həmin restoranın birinci qab yuyulan yerinə getdim və gördüm ki, üst-başı çirkli qadınlar oturub, qablar isə üst-üstə yığılıb qalmışdı. 50-60 restoranın hamısında antisanitariya vəziyyəti hökm sürürdü. Bu kimi halların digər bir səbəbi budur ki, orada insanlar gündəlik pula işləyir. Ona görə də onlar çox şeyə diqqət etmirlər. Bu qayda dəyişilməli, antisanitariya yığışdırılmalıdır. Nisbətən yaxşı vəziyyəti Zaqatala istiqamətində gördüm. Lerik və Yardımlı istiqaməti də pis deyildi. Ümumilikdə isə Azərbaycanda restoran, çayxana biznesi qənaətbəxş de-

vil. Antisanitariya, işçilərin vətəndaşlarla kobud davranması haqqında hər gün bizə şikayətlər daxil olur. Xidmət sektorunda çalışan insanlar mütəmülq treninq keçməli və insanlarla davranış qaydalarını öyrənməlidir. Ancaq çox təəssüf ki, bunların heç birinə diqqət edən yoxdur".

**Qurum sədri xidmət sektorunda çalışanların vətəndaşlarla kobud rəftar etməsində onların aldığı məvacibin azlığının da təsir etdiyini dedi. Onun sözlərinə görə, bəzən xidmət sektorlarında gündəlik pula işləyən mətbəhlərə də rast gəlmək olur:** "Mən şadlıq evlərinin çoxun-

da görmüşəm ki, orta məktəb şagirdləri ofisiant işləyir və necə hərəkət edir. İstehlakçı gerek ilk olaraq qab yuyulan yerə baxmalıdır ki, həmin yerdə antisanitariya olmasın. Həmçinin çox restoranda təhlükəli yeməklər təklif olunur. Bu yeməklər insanları yüksək səviyyədədir. Ancaq həmin ofisdən içəri girəndə işçi elə danışır ki, o ofisdən içəri girmək istəmirsən. İşçilər 70-ci illərdə qalıb. Bu da hamıya təsir edir. Turistlər də gəlib bunu görür. Bizim psixologiyamız, mentalitetimiz mədəni baxımdan dəyişilməmiş, yəni o ofislərə uyğun və tələblərə cavab verən işçilər olmasa, çox əcaib bir vəziyyət yaranar. Bu çox sistemli qüsurdur. Bu qüsurun qarşısını almaq üçün televiziyalarda kütləvi təbliğat aparmaq lazımdır. Televiziyalarda lazımsız eyləncələrin yerinə mənəvi dəyərləri əks etdirən vacib şeyləri təbliğ etmək lazımdır. Xidmət sektorunda çalışanların qüsurları ümumi mədəniyyət, tərbiyə ilə bağlıdır. Burada təhsilin, diplomun və ya məvacibin heç bir əhəmiyyəti yoxdur".

**Xidmət sektorundakı bərpad vəziyyətinin turizmə də təsir etdiyini deyən turizm üzrə mütəxəssis Çingiz İsmayılov bu sahədəki vəziyyətin təhsillə yox, ümumi mədəniyyətlə əlaqəli olduğunu dedi:** "Bu sektordakı bərpad vəziyyətinin kökü təhsil deyil, bunun kökü ümumi mədəniyyətdir. Xidmət sektorunda çalışanların insanlarla gülürüz, mehriban rəftar etməsi üçün diplomun, təhsilin bir faydası yoxdur. Mən bu yaxınlarda Sosial Müdafiə Şöbəsinə getmişdim. Orada mənə kobud cavab verdilər. Düzdür, sonradan rəhbərlik çağırıb işçini tənbeh etdi. Bəzən rəhbər mədəni olsa da, adi işçilər mədəniyyət-

nasib qiymətlərlə satsınlar ki, insanlar ala bilsin".

**"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov** tikinti bazarındakı böhranın hələ bir neçə il də davam edəcəyini deyib:

"Adətən bu cür böhran 3 il çəkir. Böhran vaxtı da tikililərin əksəriyyəti dayanır. Çünki bazarda satışlar demək olar ki, iki dəfə azalmağa başlayır və nəticədə tikintinin maliyyələşməsinə problemlər yaranır.

Burada digər amillər də var, məlumdur ki, banklar tikinti sektoru üçün maliyyələşmənin bir çox hissəsini öz üzərinə götürürdü. Lakin, ölkədə yaranan son durumla əlaqədar artıq banklar da maliyyələmə öhdəçiliyini yerinə yetirə bilmir".

**Ekspertin sözlərinə görə isə gələcəkdə tikinti məhsullarının qiymətlərinin artması qaçılmazdır:** "Böhran vaxtı tikililərin sayı azaldığından bazarda məhsulların satışı dayanacaq. Böhrandan sonra isə təkliflər azaldığından məhsulların qiymət artımı qaçılmazdır".

□ Günel MANAFILI

# Tikinti sektoru

## "can verir"

Ekspert səbəbləri açıqlayır; Rusiyadan Azərbaycana gələn vəsaitlərin azalması, bank sektorundakı geriləmələr, devalvasiya...

**D**övlət Statistika Komitəsinin (DSK) bu günlərdə təqdim etdiyi hesabatında bildirilir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,55 fazi azalaraq 2,88 milyard manat təşkil edib. Görülmüş tikinti işlərinin ümumi həcmindən 65,5 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,9 faizi əsaslı təmir, 4,3 faizi cari təmir, 13,3 faizi isə digər inşaat işlərinin payına düşüb.

**İqtisadçı-ekspert Natiq Cəfəri** bildirdi ki, tikinti sektorunda yaranan durğunluq Rusiyadakı iqtisadi böhranla əlaqədardır:

"Rusiyada yaranan böhran Azərbaycana gələn vəsaitlərin azalmasına səbəb oldu. Məlum məsələdir ki, tikinti sektorunda Rusiyada

gətirilən vəsaitlər əksəriyyət təşkil edir. Uzun illərdir ki, ölkədə daşınmaz əmlak bazarında Rusiyanın özünəməxsus rolu var idi. Lakin indiki durum elədir ki, artıq vəziyyət əksinə doğru inkişaf etməyə başlayıb. Artıq Rusiyada yaşayan azərbaycanlı iş adamları öz mövqeyini qoruyub saxla-



maq üçün Azərbaycandakı daşınmaz əmlaklarını satışa çıxartmağa məcbur olub. Hətta onlar münasib qiymət-

lərlə danışmaz əmlaklarını rusiyalı biznesmenlərə təklif edirlər. Tikinti sektorunda baş verən durğunluğa səbəb

olan amillərdən biri də banklarda yaranan problemlə əlaqədardır. Banklar artıq manatla kredit verməyə meyilli olmadığından həm kredit götürən, həm də kredit verənlərin sayı azalıb. Nəticədə bankların krediti ilə maliyyələşən tikinti şirkətlərinin vəziyyəti ağırlaşmağa doğru gedir.

Əgər dövlət strukturları ölkə iqtisadiyyatında canlanma yarada bilməsə tikinti sektorunda yaranan bu böhran hələ uzun müddət davam edəcək".

**Ekspert bildirdi ki, böhrandan sonra tikinti materiallarının qiymətlərində hər hansı bir bahalaşma gözlənilmir:** "Bundan əvvəlki illərdə bu cür böhrandan sonra tikinti bazarında məhsulların qiymətlərində artım olmuşdu. Alıcıların kifayət qədər vəsaiti olmadığından bazara daxil ola bilmirdi və bazarda anormal bir vəziyyət yaranmışdı. Lakin, güman etmirəm ki, həmin vəziyyət yenidən yaranacaq. Əksinə, qiymətlərin düşməsi tendensiyası gözlənilir. İş adamları çalışacaq ki, satışda olan məhsullarını mü-

□ Xalidə GƏRAY



### 3 kiloluq maşın


Yaponlar sürüş-kənə bənzəyən yeni maşın hazırlayıblar.

“Volcar” adı verilən yeni kəşf üzərindəki adamı 12 kilometr daşıya bilir. Yaponiyanın Cacao Motors şirkətinin hazırladığı 3 kiloluq maşın hər kəsin diqqət mərkəzindədir. 800 dollar xərclənərək hazırlanan mini maşın çantada da daşımaq mümkündür. Maşın bədən ağırlığı ilə idarə edilir, saatda 10 kilometr sürətlə hərəkət edə bilir. Motoru enerji yığıdıqdan sonra 3 saat hərəkət etmək qabiliyyətindədir. Hündürlüyü az olan yerlərə qalxa bilən maşın 120 kiloqrama qədər çəkisi olan adamları daşıya bilir. Balaca maşının 2016-cı ilin baharında satışa çıxarılaacağı gözlənilir. Maşını istehsal edən şirkətin sahibi mediaya verdiyi müsahibədə bu sözləri deyib: “Hər zaman Amerika yeni şeylər icad edib. Volcar yeni bir texnologiya vasitəsidir. Dünyaya Yaponiyanın da yeni bir şey hazırlayacağını göstərmək istədik. Volcar notebook ölçüsündə, alüminium bir vasitəyə dörd təkər əlavə edilmiş bir qurğudur”.

## Uşağını internetdə satışa çıxardı

İnternetdə hər kəs “İkinci əl” malların satıldığı bir internet saytıdakı uşaq elanından danışıq. Kimliyi bəlli olmayan istifadəçinin öz uşağı olduğunu deməsindən sonra polisler hərəkətə keçib. Saytdakı elan neqativ reaksiyalardan sonra götürüldü.

Sözgedən saytda bir neçə gün sonra 2 yaşlı bir uşaq da satışa çıxarılıb. jəmescamalıda adlı istifadəçinin verdiyi elanda uşağın xoşladığı oyuncaqlar, yediyi yeməklər haqqında belə, məlumat verilib. Elanın altına şərh yazanlar övladlığa götürmənin şərtləri ilə də



maraqlanıblar. Hadisə haqqında araşdırma apararaq polisler elanın kimə aid olduğunu tapmağa çalışırlar. Sözgedən şəxs tapılırsa, hakim qarşısına çıxarılacaq.

## Autizmin səbəbi tapıldı

Fransa və Amerika alimlərinin apardığı araşdırma beyinin formalaşmasında rol oynayan bir zülalın kifayət qədər işləməməsinin autizmə yol açabilecəyini üzə çıxarıb. Beynin inkişafının ilk mərhələsinə “şahidlik edən” burundakı gövdə hüceyrələri araşdırılıb. Autizmi olan 11 nəfərdən 9-da MOCOS adı verilən zülalı kodlaşdıran genin öz işini lazımı qədər yerinə yetirmədiyini ortaya çıxıb.

Fransa və Amerika alimlərinin araşdırmasına görə, xəstələrdə MOCOS adlı zülalı kodlaşdıran gen öz vəzifəsini kifayət qədər yerinə yetirmir. Onların çənaətinə, beyin inkişafında rolunu alan bir zülalın lazımı qədər işləməməsi autizmə yol açabilir. İmmun sistemi ilə bağlı olan həmin zülalın beyinin quruluşu və inkişafında vacib rol oynadığı nəticəsinə gələn alimlər bu araşdırmanın autizmin tez başa düşülürək diaqnoz və müalicə metodlarının inkişafına böyük kömək olduğunu vurğulayıblar. Araşdırmanın nəticələri “Molecular Psychiatry” jurnalında dərc edilib.



### Ağcaqanad kor etdi

Ağcaqanad dişləməsi nə qədər bəsit görünse də, ölümcül nəticələrə və bədəndə müalicəsi olmayan problemlərə də yol açabilir. 69 yaşlı bir ingilis qadını ağcaqanad dişləyib. Bir həftə baş və qarın ağrısından şikayət edən qadın sonunda həkimə gedib. Həkimlər HIV başda olmaqla bir neçə qan testi etsələr də bir gün sonra qadının gözələrində də problemlər yaranmağa başlayıb. Araşdırmalardan sonra qadını dişləyən ağcaqanadın Chikungunya virusu daşdığı məlum olub. Ağcaqanad dişləməsindən sonra kor olan qadını müayinə edən həkimlər onun bir daha görməyəcəyini deyiblər. Bir həftə xəstəxanada qalan qadın yenidən evinə qayıdıb.



**QOÇ** - Nahara qəder ovqatınızda baş qaldıran xoşagəlməzliklər qarşıya qoyduğunuz məqsədlərə yetişməyə mane ola bilər. Odur ki, riskli işlərdən yayının. Sonrakı müddətdə işə dəstək alacağınız mümkündür.



**BUGA** - Təəssüf ki, avqust ayının ən gərgin gününü yaşaya bilərsiniz. Bu səbəbdən də hətta su içəndə belə, ayıq-sayıqlıq göstərməlisiniz. Əsəblərinizi, həmçinin daxili orqanlarınızı qoruyun.



**ƏKİZLƏR** - Maliyyə problemlərinin bolluğuna baxmayaraq ulduzlar digər məsələlərdə yardımçınız olacaq. Günün ikinci yarısında işə sevincirici təsadüflərlə rastlaşacaqsınız. Buna hazır olun.



**XƏRÇƏNG** - Bəxtinizdə mistik bir təqvim durub. Xurafata uymaqdansa müqəddəs ziyarətgahlarınıza baş çəkin. Hər hansı çilgünlük, risk və lazımsız adamların işlərinə müdaxilələr məsləhət deyil.



**ŞİR** - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Əksinə, bu proqnozu oxuyan kimi aktivliyinizi artırməlisiniz. Saat 15-dən 18-ə qədər bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür.



**QIZ** - O qəder də uğurlu tarix deyil. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkməyə çalışacaq. Əgər bu maneələrdən qurtulmaq istəyirsinizsə, təmkin göstərin. “Hirsli başda ağıl olmaz” axı.



**TƏRƏZİ** - Səhhətinizlə bağlı diqqətli olun. Yersiz sızıntılar heç də xilas yolu deyil. Ailə-sevgi münasibətlərini tənzimləməyə çalışın. Maddi problemlərinizin tezliklə həll olunacağına inanın.



**ƏQRƏB** - Nə qədər çətin olsa da, ixtiyarınızda olan bu təqvimdə neytral olmalısınız. Əks təqdirdə böyük qanqaraçılıq gözlənilir. Ələlxüsus da, pul haqq-hesablarında gözləmə mövqeyi tutun.



**OXATAN** - Saat 13-15 aralığını nəzərə almasaq, bu təqvimi kifayət qədər xoş ovqatla başa vura biləcəksiniz. Düz yolda olduğunuz üçün mövqeyinizdə bərk dayanın. Amma sərtlik göstərməyin.



**OĞLAQ** - Adı bir gün yaşamaq olacaqsınız. Hansısa müvəffəqiyyət və ya uğursuzluq gözlənilir. Yaşxısı budur, başınızı aşağı salıb adi işlərlə məşğul olasınız. Bütün təkliflərdən imtina edin.



**SUTÖKƏN** - Həddindən ziyadə uğurlu bir gün yaşayacaqsınız. İstər şəxsi büdcənizi artırmaqda, istərsə də qarşılıqlı münasibətlərdə vəziyyəti xeyrinizə olacaq. Səfərə çıxmağa dəyər.



**BALIQLAR** - Nəzərdə tutduğunuz planların ləng inkişafına görə usanmayın. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən etibarən şəxsi işlərinizdə böyük dönüşə yiyələncəyinizi bəyan edir.

**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**

## 91 yaşında kokain taciri

Avstraliyanın Sidney Hava limanında polislerin şübhələndiyi üçün üzərində araşdırma apardığı kişinin əl bəqajından 27 ədəd sabun tapılıb. Sabunları araşdıran polisler onların içindən kokaini ələ keçiriblər. Çəkisi 4,5 kiloqram olan kokaini daşıyan 91 yaşlı kişinin narkotik tacirlərinin yoldan çıxardığı şəxs olduğu güman edilir. Avstraliyadan Hindistana gedən bu adamın Yeni Dehli hava limanında internetdə tanış olduğu adamlarla görüşdüyü və onlardan hədiyyə olaraq bu paketi aldığı məlum olub. Haqqında araşdırmalar aparılan kişinin günahkar olduğu təsdiqlənsə, 15 il müddətində azadlıqdan məhrum ediləcək.



Səhifəni hazırladı: ŞAHNAZ

Təsisçi: Rəuf ARİFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYGAN

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Elsad MƏMMƏDLİ

Lisənziya N: B 114  
SAYI: 5.300

“Yeni Musavat”ın kompüter mərkəzində yığılıb, səhifələnilib, “Azərbaycan” nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.